



ÜSAVAT

Qurucusu: Rauf Arifoglu Gündəlik qəzet 20 sentyabr 2017-ci il Çərşənbə № 193 (6807) Qiyməti 60 qəpik

Xəbər

Ermənistanın
5 rayonluq
“güzəşt” -
İrəvanın
məkrli
plani

yazısı sah.9-da

Gündəm

Rusiyadakı anti-Azərbaycan
qüvvələrdən ÜAK-la bağlı daha bir qərar



ÜAK-la bağlı qərar bir
daha göstərdi ki,
Rusiyada
anti-Azərbaycan qüvvələr
hələ də iş başındadır və
onlarla mübarizə üçün
president Putinin qətiyyətli
addımı lazımdır

yazısı sah.7-də

Milli Şuranın mitinqinə hakimiyət
də ciddi hazırlaşır - iştirakçılar
yenə cəzalanacaq

yazısı sah.3-də

Ziya Məmmədov Bakıdakı evini
satışa çıxardı - 750 minə

yazısı sah.4-də

Sabiq baş prokurorun istefasına
YAP-dan reaksiya

yazısı sah.3-də

İranın atom bombası Nyu-Yorkda
“partlaya bilər”

yazısı sah.12-də

27 ildir televizora baxmayan
papa - 1-ci Fransisk
haqqında maraqlı bilgilər

yazısı sah.13-də

Azərbaycana casus təhlükəsi
- "Kasperski" dən imtina edəkmi?

yazısı sah.5-də

Rusiya Novruz bayramında
prezident seçəcək -
Putin qalır...

yazısı sah.7-də

2018-ci il bütçəsində
neftin qiyməti 45-50 dollar
olacaq?

yazısı sah.14-də

Uşağa dərs oxutmağın
effektli üsulları - valideynlərə
qızıl məsləhətlər...

yazısı sah.15-də

Məmurlara nəzarət gücləndirilir: pulu hara xərcəyirlər?

ÖLKƏDƏ YENİ ANTİKORRUPSIYA HƏBSLƏRİ GÖZLƏNİLİR-KİMLƏR HƏDƏFDƏDİR

Yeni səlahiyyətlər alacaq Hesablamalar Palatası İqtisad Universitetindəki yeyintilərlə
bağlı Baş Prokurorluğa müraciət gönderdi; belə xəberlər var ki, payızda
antikorruption həbslərinin yeni dalğası başlaya bilər; təkcə ali məktəb rektorları
deyil, daha yüksək ranqlı məmurlar, icra başçıları əhatə dairəsinə düşəcək...



yazısı sah.5-də

Azərbaycanın möhtəşəm de-marsı -
“Üçü birində” ismarışı

Müdafıə nazirimizin İsrailə uğurlu səfərinin ardınca başlayan
Türkiyə ilə ortaq təlimlərin fonunda Pakistanın hərbi komandanı da
Bakıya gəldi; Azərbaycanın öz strateji tərəfdəşləri ilə birgə
görünməmiş güc nümayişində əsas hədəf...

yazısı sah.8-də



Hacı Qalib:
“Oğlumun
bir təqsiri
var, o da...”

yazısı sah.4-də



Mehman Əliyev
müxalifətin vahid
namizədi olacağı
xəbərinə nöqtə
qoydu

yazısı sah.6-də



Azərbaycan
prezidenti bu
gün BMT-də
çıxış edəcək

yazısı sah.9-də



Ramil Usubov Rusyanın polis generalı ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leningrad vilayəti üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Sergey Umnovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgəzar səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatə görə, R.Usubov S.Umnovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə R.Usubov Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradələrinə uyğun olaraq son illər qarşılıqlı səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışqlar nəticəsində ölkələr arasında məhrəban qonşuluq və strateji tərəfdəşlik münasibətlərinin daha da inkişaf etdiyini deyib. Bu kontekstdə Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyətinin öten ilin dekabr ayının əvvəllərində Azərbaycana rəsmi səfəri, 2017-2019-cu illərdə daxili işlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokolun imzalanması, müxtəlif istiqamətlərdə, o cümlədən cinayətlərin açılması, axtarışa olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin təşkili diqqətə çatdırılıb.

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi, o cümlədən Sankt-Peterburq şəhəri və Leningrad vilayəti üzrə Baş İdarə ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, xüsusi kadr hazırlığı, məlumat və təcrübə mübadiləsinə ciddi diqqət yetirildiyini bildirən nazir əməliyyat-xidməti fəaliyyətin əsas istiqamətləri üzrə əməkdaşlığın genişlənməsində Azərbaycan tərəfinin qərarlı olduğunu, bu səfərin ikitərəflı münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inandığını bildirib.

Qəbulu və etraflı məlumatata görə daxili işlər nazirinə təşəkkür edən polis general-leytenantı Sergey Umnov əməkdaşlığın dərinləşdirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb, səfərinin bu məqsədə xidmət edəcəyinə əminliyini ifade edib.

Səfər çərçivəsində rusiyalı qonaqlar Daxili İşlər Nazirliyinin "102-Zəng Mərkəzi" və "Təhlükəsiz şəhər" xidmətlərinə, həmçinin Əlahiddə Çevik Polis Alayına gedərək həmin qurumaların işi və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

Rusiya Xəzər donanmasının hərbi gəmiləri Bakıya gəlib

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Velikiy Ustyuq" kiçik raket gəmisi və "MB-58" dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qonaqlar Şəhidlər Xiyabanını ziyaret edərək "Əbədi məşəl" abidə kompleksinin önünü gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Program çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər sentyabrın 22-dək davam edəcək.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Ömürlük məhbus ailələri üçün ümidverici xəbər


1998

-ci ildə Azərbaycanda ölüm cəzası ləğv olunub, bu hökm altında yatan şəxslərin cəzası ömürlük məhbuslərə əvəzlənilib. Həmin məhbuslar cəzalarının müddətli hebslərə əvəzlənməsini isteyirlər. Avropa Şurasının Parlament Assambleyası 2007-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cozasının ləgvindən sonra ömürlük məhbusa əvvəl qəbul etdiyi şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə edib.

Bu il fevralın 10-da Azərbaycan prezidenti penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və cəmiyyətdə tecridetmə ilə əlaqədar olmayan alternativ cəza ve processual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam verib. Prezidentin köməkçisi Fuad Ələsgərov bu yaxınlarda bəyan edib ki, 10 fevral sərəncamı ilə bağlı təkliflər nəzərdən keçirilərkən ömürlük məhbusların işi də gündəmə gəlir, bu istiqamətdə mümkün qanun yenilikləri müzakirə olunur: "Sərəncamdan iżli gələn hansı mümkin güzəştler varsa, təhlil edil-

yışıklıklarla dair təkliflər Milli Məclisə təqdim edilib, Cina-yet-Prosessual və Cəzaların cəmiyyətdə deyişikliklər üzərində işleyir, təkliflər parlamentə təqdim ediləcək".

Ömürlük məhbuslarla bağlı hənsi təkliflərin səsəndiyinə gəldikdə, hüquq müdafiəçisi bildirib ki, güzəştler ilk növbəde 20-25 ildir cəza çəkən xəste məhbuslara şamil edilə bilər: "Xüsusiətə ağır cinayət törətməyən, ilk dəfə məhkum olmuş, təsadüfi hadisələr nəticəsində hebsxana divarları arasına düşən şəxslərin cəzasının yüngülləşdirilməsi də mümkündür. Təkliflər reallaşsa, ömürlük məhbusların bir çoxunun azadlığı çıxmazı istisna olunmur".



Abid Şərifov 1-ci mikrorayonda evlərin sökülməsindən danışdı

"Avropanın, Amerikanın ən qədim və zəngin şəhərləri suyun içərisində batır. Həls Tokio şəhərində, Asiya ölkələrindən danışmır. Bu məsələ ilə bağlı düz danışaq, birtərəfli düşünməyək. Bu ölkələrin suyun altında qalması bəzən insan itkisi ilə də nəticələnir. Bizdə isə 10-15 santimetr su düşən kimi başlayırıq "SOS" qışkırmaga".

APA bildirir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.

"Başa düşürük ki, bu, halpisdir, yaxşı deyil. Ancaq su-kanalizasiya sistemi ilə bağlı işləri bir gündə həll etmək olmur" deyən A. Şərifovun sözlərinə görə, Bakının su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.

O, yağışlar yağanda paytaxtın su-kanalizasiya sistemi ilə bağlı problemlərin təkrar olunmayacağına ümidi etdiyini vurğulayıb.

Baş nazirin müavini Bakının 1-ci mikrorayonunun yenidən qurulması ilə bağlı hazırlanmış işləri aparıldığı da bildirib. Xatırladı ki, dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarır.

A. Şərifovun sözlərinə görə, müvafiq işlər özəl şirkətlər və Fövqələdə Hallar Nazirliyi tərəfindən icra olunacaq: "Bunun üçün vesait, özel şirkətlər tapılmalıdır. Bakıda 1-ci mikrorayonun yenidən qurulması eksperiment məsələsi deyil. Burada 20-yə yaxın bina var. Bir binanı sökmək, məsələ bitmir. Elə bir vesait toplanmalıdır və qarantiya olmalıdır ki, bu evlər bir tərəfdən söküldən, digər tərəfdən tikilsin".

Baş nazirin müavini qeyd edib ki, işlər paralel şəkildə həyata keçirilməlidir: "Evleri sökmək iş bitmir. Sökmək asandır, amma insanları başqa yerde yerləşdirmək lazımdır. Onların övladları yaxın məktəblərdə oxuduğundan yaxın yerde yerləşməli, vəsait ödənilməlidir".



"Gazelli" zavodunda baş vermiş yanğında 10 nəfər zəhərlənib-rəsmi

Xəzər rayonunun Şüvəlan qəsəbosunda "Gazelli" kosmetika zavodunda yanım olub. Baku.ws xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumatə görə, yanım noticəsində kimyəvi maddənin keskin qoxusuna etrafə yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib. "Gazelli Group"un İctimaiyyətə əlaqələr şöbəsinin müdürü Yelena Eyyazlı deyib ki, şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanığın qarşısı tez bir zamanda alımb: "Nəticədə insanların sehhətinə və anbara saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alımb".

Şöbhə müdürünin sözlərinə görə, yanığın nəticəsində insanların xəsarət alması bareda yayılmış məlumatlar həqiqəti eks etdirmir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, tüstüdən zəhərlənən 1 qadın və 9 kişiye yerində yardım göstərilib.

Onların hamisini vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb.

İlkin tibbi yardım göstəriləndikdən sonra onlar evə gəndərilənlər.



Sabiq bələdiyyə sədri barəsində daha bir cinayət işi açılıb

Bəki Ağır Cinayətlər Məhkəməsində vətəndaşların külli miqdarda pulunu əle keçirməkdə ittihəm olunan Abşeron rayonunun Məhəmmədi kəndinin bələdiyyə sədri olmuş Vəqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəberinə görə, prosesə hakim Eldar Mikayılov sədrlilik edib. Şahidlərin prosesə gəlməməsi səbəbindən məhkəmə oktyabrın 3-nə kimi təxire salınır.

Prosesdə məlum olub ki, sabiq bələdiyyə sədri barəsində yeni cinayət işi açılıb. V.Nəbiyev yənə də dələduzluqdə təqdirləndirilir. Onun barəsində açılan cinayət işi üzrə istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən hebs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdardında maddi ziyan vurmaqla, pullarını mənimseyərək əle keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb. Bələdiyyə sədrinin əməllerindən zərər çəkdiyini deyənlər arasında xanım iş adamı Ülviyə Abdalova da var. V.Nəbiyevin ondan 353 min 300 manat aldığı deyən Ü.Abdalova Baş Prokuror yanında Korrupsiya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib.

Azərbaycanda 200 manatlıq əsginazlar buraxıla bilər

Azərbaycan Mərkəzi Bankı gələcəkdə 200 manat dəyərində əsginazların buraxıla biləcəyini istisna etmir. Bunu Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev deyib. Bununla belə, o qeyd edib ki, hazırda hökumətdə bununla bağlı müzakirələr aparılmır.

Milli Şura sentyabrin 23-də saat 15-dən 17-dək «İnsaatçılar» metrosunun yaxınlığında “Məhsul” stadiyonunda mitinq keçirməyə hazırlanır. Miting üçün Bakı Şəhər icra Hakimiyyətinə göndərilən məktuba hələ cavab verilməyib. Əldə etdiyimiz məlumatda görə, şəhər icra hakimiyyətinin rəhbərliyi mitinq təşkilatçılara kütləvi aksiyannın sənəbə günü yox, bazar günü keçirilməsini teklif edəcək. Milli Şuranın təklifi qəbul edib-etməyəcəyi isə aksiya hazırlıqlarının nəcə olmasından asılı olacaq. Milli Şura rəhbərliyi hazırlıqların normal getdiyi qənaətində olsa, böyük ehtimalla təklifi qəbul edərək mitinqi 24 sentyabrda keçirəcəklər. Artıq sosial şəbəkə vasitəsilə Milli Şuranın rəhbərliyinə daxil olan şəxslərin xalqı mitinqə çağırın müraciətləri yayılıb.

Qeyd edək ki, Milli Şurada AXCP aparıcı qüvvə kimi çıxış edir ve keçirdikləri mitinqlərin də iştirakçıları əsasən bu partiyanın üzvlərindən ibarət olur.

Milli Şuraya daxil olmayan müxalif partiyaların planlaşdırılan mitinqə qatılıb-qatılmayaçlarını araşdırırdıq.

Şəxsən özümün də mitinqə qatılmaq fikrim yoxdur. Sosial səfəri olmayana qədər ne qədər ciddi problem olur-olsun, müxalifin öz hesabına keçirdiyi aksiyaların ciddi siyasi nəticəsi olmur. Bunu bələ-bile mitinqə qatılmağımı normal hesab etmirəm".



Milli Şuranın 23 sentyabr mitinqinə kimlər qatılacaq?

BŞİH mitinqin vaxtını dəyişmək təklifi edə bilər

ADP sədri Sədar Cələoğlu bildirdi ki, partiyanın idarə Heyətinin iclasında mitinqə eləqəli müzakirələr keçiriləcək. Milli Şuranın mitinqi ilə bağlı məsələni müzakirə etdik. Bele nəticəyə gəlinib ki, partiya üzvlərinə bu məsələdə sərbəstlik verilməlidir: "Siyasi partiyalar haqqında" Qanuna görə, bizim üzvlərimizin hüquqlarını məhdudlaşdırmaq ixtiyarımız yoxdur. Yeni onların bir fərd kimi kütləvi aksiyalarda iştirak hüququ Konstitusiya ilə müəyyən olunub. Ona görə də mövcud qanunvericiliyi nəzərə alaraq üzvlərimizin digər partiyaların, qeyri-hökumət təşkilatlarının təşkil etdiyi aksiyalarda iştirakında azad olduğunu haqqında qərar qəbul etdik. Kim istəsə iştirak edə bilər. Partiya

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirdi ki, kütləvi aksiya keçirmək ve aksiyada iştirak hər bir qurumun, vətəndaşın hüququdur. Milli Şura da qanunun verdiyi bu hüquqdan istifadə edərək qanunauyğun şəkildə mitinq üçün müraciət edib. Həmin gün şəhərdə olsam mitinqdə iştirak edəcəyəm.

AĞ Partiyasının sədri Tural Abbaslı bildirdi ki, Ağ Partiya olaraq bu mitinqin keçirilməsi barədə müzakirələrdə iştirak etməyiblər və beleşir müzakirələrə də davət olunmayırlar: "Bu qərar Milli Şurada iştirak edənlər tərefindən verilib və ümumiyyətlə, bizi mitinq təşkilatı işlərində iştiraka da kimse dəvet etməyib. Odur ki, biz düşündürük ne keçirilməsi barədə qərarın, nə zamanı və məkanı barədə qərarın verilməsində, nə də təşkilati işlərin bölgüsündə iştirak etmədiyimiz tədbirdə iştirakçılarımız qatılmayıq deyil. Biz

və subyektiv düşüncəsi və birlər isə hər hansı partiya üzvləri qatılarsa, bu, artıq onların fərdi qərarıdır və həmin şəxslərin qərarlarına partiya mədaxilə etmir. Bu dəfə də ya-naşma belə olacaq.

KXCP sədrinin müavini Xəzər Teyyublu da qeyd etdi ki, təmsil olunduğu partiya mitinqin təşkilatçısı olmadığı və təşkilatçılarından rəsmi dəvət almıldığı üçün partiya şəklinde mitinqə qatılmayacaq. Lakin üzvlərin fərdi şəkildə iştirakına qadağa qoyulmayıb. X.Teyyublu şəxsən özünün fərdi olaraq mitinqə qatılmaq fikrinin olduğunu dedi: "KXCP olaraq bu haqda mövqeyimiz keçiriləcək mitinqin şəhərə dəstəkləməkdən ibarətdir. Düzdür, mitinqin təşkilatlanması içinde iştirak etmir. Bunu birbaşa Milli Şura edir. Amma səsləndirilecek şəhərə dəstəkləyir. Partiyanın üzvləri mitinqdə iştirakla bağlı sərbəstdir".

□ ETIBAR

Sabiq baş prokurorun istefasına YAP-dan reaksiya

Əli Ömərov partiyada sayılmadığından şikayətlənib

Sabiq baş prokuror Əli Ömərov hakim Yeni Azərbaycan Partiyasının üzvlüyündən istefa verdiyini bəyan edib. Bu barədə Əli Ömərov qısa bəyanat yayıb. Bəyanatda bildirib ki, 2014-cü ildən üzvü olduğu YAP-da ona laqeyd münasibət sergilənilən. Oma görə də partiyada qalmağı məqsədəyən sayır: "Son vaxtlar bir çox insanlar, o cümlədən jurnalistlər mənə YAP-daki fəaliyyətimlə bağlı suallarla müraciət edirlər. Həmin insanlara cavab olaraq bildirirəm ki, YAP-da fəaliyyət göstərən bir sənəd rəhbər işçilər Heydər Əliyev tərəfdarlarına, o cümlədən mənə qarşı qərəzi münasibət göstərdiklərinə görə YAP üzvlüyündə davam etməyi məqsədəməvafiq bilmədim. Partiya sıralarından istəfa etməyim barədə partiya sədri möhtəsəm İlham Əliyevə aşağıdakı məzmunda ərizə ilə müraciət etdim".

Əli Ömərov bildirib ki, 2014-cü ilin noyabrında YAP sıralarına daxil olmaq üçün ona yüksək seviyyədən teklif olub-müş: "Mən gelən teklif əsasında bir zamanlar azsaylı cəsərtli insanlarla birgə yaradılmışdır. Lakin daxil olduğum gündən bu gün kimi partiyanın ictimai-siyasi həyatında iştirakım təmin olunmamış, partiyanın keçirdiyi heç bir tədbirə, yiğincəga dəvət



Milli Şuranın mitinqinə hakimiyyət də ciddi hazırlası - iştirakçılar yenə cəzalanacaq

AXCP sədri Əli Kəriminin sentyabrin 23-nə etdiyi mitinqə iqtidarı Milli Şuradan dərhal sonra cəza barədə musavat.com-a etibarlı mənbələrdən məlumat daxil olub. Məlumatda iddia olunur ki, hakimiyyətin xüsusü tapşırığı əsasında universitet, orta məktəb, sehiyyə sistemi və bütün kateqoriyadan olan budecə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəs bərənən siyahılaşdırılır.

Miting keçiriləcək meydana - Məhsul stadionuna isə xüsusü kameralar quraşdırılır. Əsasən giriş-çixış nöqtələrinə quraşdırılan kameralar üzəntəmə programlarına qoşulub. Bütün bu fəaliyyət nəticəsində mitinqdən dərhal sonra cəza tədbirləri işə düşəcək. Bununla da hakimiyyət Milli Şurani və bütün vətənlərdə yay yuxusuna dalan müxalif düşərgənin elektoratını zəiflətməyi, mitinqlərə qatılan, yaxud da gələcəkdə qatılmaq düşənən vətəndaşları qorxudaraq, cəkindirməyi hədəfleyir. Məlumatda deyilir ki, müxalifin indiki zəif halında bütün bunları etmək heç də ciddi problem yaratmır. Çünkü onun elektoral bazası çox zəifdir, mitinqə cəxanlarının sayı azdır. Bu səbəbdən də cəmi bir neçə günlük fəaliyyətə bütün mitinq iştirakçılarının kimliyini təsbit etmək mümkün olur.

Xatırlayırsınızsa, Milli Şuranın 8 aprel mitinqindən sonra da musavat.com iştirakçılarına qarşı iqtidarı tərəfindən sərəcəzələr veriləcəyindən yazımdı.

http://musavat.com/news/milli-suranin-mitinglerin-de-is-tirak-edenlere-qarsi-teqib-ve-tezyiglere-start-verildi-sensation-melumat_431759.html

Bu məlumatlar prosesin sonrakı gedisində özünü tama-mıla təsdiqlədi:

http://musavat.com/news/milli-suranin-mitinginde-istirak-edenler-cezalandirildi-muelliimler-telebeler-mis-iscileri_433238.html

Milli Şuranın rəhbərliyinə daxil olan şəxslərlə, Rüstəm İbrahimbəyovun yaratdığı Ziya-İllar Forumu ile yaxınlaşdırıldı. O zamanki müsahibələrde də sabiq baş prokurorun müxalif mövqeyə meylləndiyi açıq görünürdü. Seçkiöncəsi Əli Ömərov onu ölümə təhdid edənlərin olduğunu bəyan etmiş və hüquq-mühafizə orqanlarına təhlükəsizliyinin qorunması üçün müraciətlər ünvanlaşdırıldı. Lakin 2103-cü il prezident seçkilərində sözügedən siyasi qüvvələr məğlubiyyətə uğradıqdan və hakimiyyətə düşmən vəziyyətinə geldikdən sonra Əli Ömərov onlardan uzaqlaşmağa başladı və nəhayət, 2014-cü ildə YAP-a üzvlük üçün müraciət etdi.

Onun müraciətinə qısa müdəddə məsbət cavab verilmişdi. Qeyd edək ki, Əli Ömərov 2013-cü ildə siyasi səhnədə aktivləşmişdi. Həmin vaxtlar onun müxalif mövqeyində

□ Etibar SEYİDAĞA



"Azərsu" rəhbərliyi məsələyə qarışdı, şirkətin su problemi həll olundu

Qaradağ Rayon Sukanal İdarəsi əməkdaşlarının "Fidan" şirkətinin Bakı-Hacıqabul şəhərinin 75-ci kilometrliyində yerləşən təsərrüfat obyekti su ilə təhciz edən xətlər kəsilmişdi. Bundan sonra şirkətin rəhbəri bir çox dövlət qurumlarına müraciət etmiş, əraziyə "Azərsu" rəsmiləri gəlmisdilər. "Fidan" şirkətindən redaksiyamıza göndərilən məktubda bildirilir ki, artıq obyektdə su verilişi bərpa olunub. Məktubda deyilir: "Bildiririk ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ile suyun kəsilməsi ilə əlaqədar baş vermiş anlaşılmazlıq həllini tapib. Məsələnin həllində göstərdiyi dəstəyə görə "Azərsu" ASC sədri Qorxmaz Hüseynova şirkətin 600 nəfərlik kollektivi adından təşəkkürümüzü bildiririk".

□ E.MƏMMƏDƏLİYEV



Ziya Məmmədov Bakıdakı evini satışa çıxardı - 750 minə

Sabiq nazir: "Jurnalistlər, indi də açıqlama yerinə bağlama alarsız"

Azərbaycanın keçmiş neqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb. Xəbərdə bildirilir ki, Ziya Məmmədov "Nizami" metro stansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşən tikilidəki 250 kvadrat metrlik sahəsi olan mənzilini 750 min manata satır. Unikal.org-un yaydığı xəbərdə Z.Məmmədovun evini hansı səbəbdən satdığını açıqlanır.

Z.Məmmədov ölkə.az-a bildirib ki, jurnalistlərə açıqlama verməyəcək: "Jurnalistlər, indi də açıqlama yerinə bağlama alarsız". Daha sonra isə Ziya Məmmədov telefonu söndürüb. Maraqlıdır ki, Z.Məmmədov Bakıda evini satışa çıxardığı bir vaxtda oğlu Anar Məmmədovun ailəsi İstanbulda dəb həftəsi təşkil edib. Tədbirdə Türkiyədə yaşayan dünya şöhrəti azərbaycanlı model Rüfət İsmayılin "Naz by Rüfət İsmayıll" moda evi üçün hazırladığı geyim kolleksiyası nümayiş edilib. Məlumatə görə, "Naz" moda evinin sahibi Anar Məmmədovun xanımı, kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədovadır. F.Məmmədovaya məxsus moda evinin kolleksiyasında Türkiyənin populyar modelləri - Çağıla Şikəl, Özge Ulusoy, Şebnem Şefferlə yaşı, azərbaycanlı model Günay Musayeva da iştirak edib.

Qeyd edək ki, 2015-ci ildə Bakıda "NAZ Couture" moda evinin tətənəli açılış mərasimi keçirilmişdi.

□ E.HÜSEYNOV

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin adı ətrafında müzakirələr dayanmaq bilmir. Son günlər Şeyxülislamin Çexiyada biznesinin olmasından tutmuş, digər məsələlərə qədər silsile yazılar mətbuatda özüne yer almaqdadır.

Bütün bunlara reaksiya verən Qafqaz Müsəlmanları İdarəsi isə "Azərbaycanın dini liderinə qarşı dezinformasiya axını" pisleyib, bunun hətta "erməni kəşfiyyat orqanları tərəfindən təşkil olunması" istisna etməyib. Ancaq Şeyx həzrətlərinin özü ilə danışmaq çox maraqlı olar deyə, iki gün ərzində onu aradıq. Lakin ısrarlı cəhdlerimizin qarşılığında QMİ-dən bildirdilər ki, verilən bəyanat kifayətdir və Şeyx də ayrıca müsahibəyə ehtiyac görmür. Bu səbəbdən Şeyxin qudası, son günlər oğlunun həbsi ilə bir dəha mətbuatın gündəminə gələn sabiq deputat Hacı Qalib Salahzadəyə müraciət etdi. Hacı Qalib isə əvvəlki dövrəndə fərqli olaraq müsahibəyə çox həvəssiz idi, xüsusilə də Şeyxlə bağlı suallarımızı cavablandırmasından bunu aydın sezdik.

- **Hacı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şeyxlə bağlı yazınlara cavab olaraq yadırga bəyanatı oxudunuzmu?**

- Oxudum. Sizə bir söz deyim: Qafqaz Müsəlmanları İdarəsi nə deyirsə, düz deyir. Şeyx nə deyirsə, tamamilə düz deyir. Mənim heç bir əlavəm yoxdur...

- **Amma bəyanatda sizə ünvani da gizli bir eyham var. Belə çıxır ki, sizin Şeyxlə münasibətinizdə hansısa problemlər yaranıb?**

- Mənim Şeyxlə münasibətlərimdə nə problem ola bilər? Heç bir problem yoxdur. (Gülür). Ağsaqqaldır, belə məsləhət bilir, belə də deyir.

- **Son günlərdə Şeyxlə görüşünüz, ya telefon danışıgnız olubmu?**

- Telefon danışığımız olub. Amma görüşümüz olmayıb.

- **Dediklərinizə görə sizə iradları oldu yəqin...**

- Yox e. Nə irad? Dediklərimə görə mənə heç kim irad tutmur. Belə məsləhətdir, qurtardı getdi də.

- **Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında Şeyxin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlərlə bağlı deyilir ki, "QMİ sədri va ailəsi ilə bağlı informasiyaları yalnız sədrin özü və ya oğlu, lazımlı bildikləri haldə, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur". Bu, sizə ünvanlanmış mesajdır...**

kib hissəsi sayanlar var. Eyni zamanda Şeyxin biznesinin davasının getdiyi versiyası səslənir. Bir ehtimal da bundan ibarətdir ki, sizin "Şeyxin varisi oğludur" sözləriniz ona qarşı təzyiqləri artırıb. Bu barədə nə deyə bilərsiniz?

- Keçən dəfə jurnalist məndən soruşdu ki, Şeyxin

bayram günü gəliblər, qapını döyüblər, pul tələb ediblər...

- **Nə qədər su pulu borcu olub ki, məsələ bu qədər böyük?**

- Guya 69 manat su pulu borcu olub. Onu da ayda, ya ay yarımda bir dəfə qoca kişi var, pulu alır, sonra qəb-

"/ Oğlumun bir təqsiri var, o da Hacı Qalibin oğlu olmayıdır//

Hacı Qalib: "Su idarəsinin işçisi oğlumun anasını təhqir edib, o da çənəsinə birini vurub"



"Şeyxin oğlu iki rükət namazı güclə qılır, ondan Seyxülislam olar?"

- Şeyxin oğlunun Türkiyəye getməsi düzdür. Amma deyir elə-belep gedib. Mən elə bilirdim birdəfəlik köçüb. Amma onlar deyirlər ki, yox, müvəqqəti gedib, işləri var, qayıdacaq.

- **Hacı, necə bilişsiniz, Şeyxin adı niyə bu qədər geniş hallandırılır? Burada məq-səd-məram nə ola bilər?**

- Onu Şeyxin özündən soruş da...

- **Özü ilə danışmaq imkanımız yoxdur təəssüf ki...**

- Vəssalam da.

- **Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında bildirilir ki, bu yayılan dezinformasiyaların "erməni kəşfiyyat orqanları tərəfindən yayılması" istisna olunur...**

- Yəqin Şeyx bir şey bilir ki, elə də deyir. Yoxsa mən Bilgəhdən qıraqa çıxmıram. Nə bilim ki, nə var-nə yox. Şeyx bir şey bilir ki, belə deyir.

- **Bütün bunları QMİ-nin iəgv olunması planının tə-**

zi getirir. Bu gelənlər isə nə su pulu ygandır, nə də... Oğlanın anası çıxıb bayırı, görüb 3 nəfər qapıda dayanıb. Soruşub ki, kimsiniz? Deyiblər biz su idarəsindən. Deyib axı, bir kişi gəlib su pulunu aparır. Deyiblər bundan sonra biz pulu ygacaq. Qayıdib ki, ay balam, sayğac var, biz özümüz gedib ödəməliyik, siz kimsiniz? Qayıdib ki, "ağzının danışığını bil". Kəlmə-kəlmə deyirəm sənə... Bir sözə, anasını təhqir edib. Oğlan da çıxıb bayırı. Müdaxilə edəndə deyiblər ki, sən kimsən? Əlini uzadıb ona sarı. Bu da bir dənə çəkib, çənəsi sınbı. Bu adamı həkimə aparıblar, əməliyyat etdiriblər. Onlar da kişi adam çıxdılar, dedilər ki, biz şikayət etmirik. Yazılı şəkil-də tədqiqatçı Əziz Əzizova yazıblar ki, bizim bu adamdan şikayətimiz yoxdur. 10 gündən sonra isə prokurorluq başlayıb ki, sən vəzifə başında olan adamı vurubsan. 315.2 maddəsini veriblər. Hansı ki, dövlət qulluqçusu, ya polisə qarşı eyni hərəkət olsa, bu maddə düşürdü. Amma heç su idarəsinin reisi də dövlət qulluqçusu deyil. Götürüb yükləyiblər buna ki, dövlət qulluqçusunu düşüb.

- **Hesab olunur ki, Şeyxin Çexiyadakı biznesi ilə bağlı məlumatların yayılması, oğlunun Türkiyəyə köcməsi ilə eyni vaxtda onun qudasının oğlunun həbs olunması arasında əlaqə var. Bu cür fikirlər barədə nə deyə bilərsiniz?**

- Mənim oğlumun məhkəməsi sentyabrın 13-ü, axşam saat 8-də olub.

- **Bu hadisələr arasında əlaqə görürsünüz mü?**

- Əshi, yox e. □ E.PAŞASOV

Məmurlara nəzarət gücləndirilir: pulu hara xərcləyirlər?

Sentyabrm 19-da Hesablama Palatasının ölkənən keçirilib. "Dövlət bütçəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və bütçədən konan daxil olmaların proqnozlaşdırılması və icrasına dair" auditin nəticələri üzrə hesabat müzakirə olunub.

Strateq.az Hesablama Palatasına istinadən xəbər verir ki, qurumun kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təhsil haqqı üzrə daxil olmaların uctunun aparılması, təhsil haqlarının yiğilması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitör-kreditor borclarının uctdan yayındırılmasını nəzərə alaraq qanunnaməviq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib: "Həmin qərarın icrasını təmin etmek məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb".

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADIU) ölkənin ən korrupsiyalışmış təhsil ocağı olması barədə məlumatlar yeni deyil. Ölkənin aparıcı ali məktəblərindən olan



Ölkədə yeni antikorruption həbsləri gözənlər - kimlər hədəfdədir

Yeni səlahiyyətlər alacaq Hesablama Palatası İqtisad Universitetindəki yeyintilərə bağlı Baş Prokurorluğa müraciət göndərdi; belə xəbərlər var ki, payızda antikorruption həbslərinin yeni dalğası başlaya bilər; təkcə ali məktəb rektorları deyil, daha yüksək ranqlı məmurlar, icra başçıları əhatə dairəsinə düşəcək...

Azərbaycana casus təhlükəsi - «Kasperski»dən imtina edəkmi?

Osman Gündüz: "Belə programların dövlət orqanlarında işlədilməsi düzgün deyil"

ABS-in bütün dövlət müssisələrində Rusiyanın məşhur "Kasperski" şirkətinin məhsullarının istifadəsi minimum üç ay müddətinə qadağan olunub.

Bu barədə informasiyanı ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yayıb. Səbəb bu şirkətin dövlət səviyyəsində kibercasusluq fəaliyyətinə bağılılığı baxımından narahatlıdır. Məlumat görə, daxili təhlükəsizlik naziri vəzifəsini icra edən Elaine Duke federal agentliklərə göndərdiyi təlimatda bildirib ki, şəbəkələrində "Kasperski Laboratoriyası" programının olub-olmamasını müyyənleşdirsinlər. Əger 90 gündən sonra, başqa göstəriş gəlməsə, program silinməlidir.

Bu ilin may ayında isə ABŞ kəşfiyyatı "Kasperski" şirkətinin ölkənin milli təhlükəsizliyinə təhdid törədə biləcəyi barədə məlumat yaymışdı.

Ümumiyyətlə, ABŞ-da "Kasperski" programlarından imtina fikrini dəstəkləyen rəsmilər çoxdur. Senator Jeanne Shaheen deyib ki, bu, milli təhlükəsizliyimin təkmilləşdirilmesi yönündə vacib addımdır. O, 2018-ci ilin Milli Müdafiə Aktına dəyişiklik təklif edərək bildirib ki, Müdafiə Departamenti və bütün hökumətdə "Kasperski" məhsullarında istifadə yasaqlanmalıdır.

Qeyd olunur ki, dünyanın nüfuzlu antivirus şirkətlərindən biri



hesab olunan "Kasperski" şirkətinin Kreml və xüsusi Federal Təhlükəsizlik Xidməti ilə bağlılığı barədə müntəzəm məlumatlar dərc olunur. Şirkət rəhbəri Yevgeni Kasperski hər vəchələ üzərinə qoyulan bu ittihamları əzaqlaşdırmağa çalışır. Buna rəğmən opponentləri onun vaxtılı Rəsədxâzlılığında programçı-mühəndis kimlik çalıdıqını xatırlatmağa davam edirlər. Şirkət rəhbərliyi isə bunun yalan olduğunu bildirir.

Azərbaycanda da demək olar ki, bütün dövlət müssisəsə və qurumlarında əksər hallarda "Kasperski" antivirus programlarından istifadə edilir. Bəs Azərbaycanda bu şirkətin məhsulları yığındırıla bilər ki, məhsulları işlədirməyi istifadə etmək.

"Yeni Müsavat'a danişan Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz bildirib ki, şirkətə bağlı belə açıqlamalar tez-tez verilir: "Bu yaxınlarda Ukrayna da bəyanat verdi ki, Rusiyaya məxsus programlar, eləvə məlumatları da bu dövlətin xüsusi xidmət orqanlarına ötürür". Yəni bu tip açıqlamalar MDB məkanında, eləcə də qlobal dövlətə müşahidə ediləndir. İndi bunları gözərdən almaq da düz-

gün olmaz. Təbii ki, hazırda virtual məkanda dövlətlər arasında informasiya savaşı gedir. Informasiyaların əldə olunması, müxtəlif məlumatların uğurlanması prosesi sürətlənib. Bir var ki, bu, hansısa insanın vasitəsilə əldə olunsun, bir də var elə program vasitəsilə bunu gerçəkləşdirirler. İkinci dərəcədə rahat əsildür. Ona görə də hesab edirəm ki, burada əsas diqqət edilən məqam odur ki, sahəyə nəzarət etmək səlahiyyətində olan dövlət qurumu belə programların ölkə ərazisində istifadə ilə bağlı belli standartlar hazırlanmalıdır. Öyrənilməlidir ki, bunlar bizim təhlükəsizliyimizə təhdid yaradır, yoxsa yox. Azərbaycanda aidiyəti qurumlar təhdid yaradır, yoxsa yox. Azerbaycanda aidiyəti qurumlar standartlar hazırlamaqla bərabər,

ADIU-da 2014-sü ilin martında rektor deyişikliyi olsa da, sistəmdə her hansı müsbətə doğru irəliliyiş müşahidə olunmayıb. Əksinə, iddia olunur ki, Şəmsəddin Hacıyevin dövründən sonra vəziyyət dəha da mürəkkəbleşib.

Rektor Ədalət Muradov haqda bundan əvvəl də Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə İradəsinə dosye göndərilməsi barədə mediaya xəbərlər sizmişdi. İddia olundu ki, kəsirlərin düzəldilməsi üçün tələbələrdən 3-7 min manat tələb olunur. Hələ ötən il ödenişli təhsil sektorundan İqtisad Universitetinin hesabına daxil olmuş 25 milyon manatın "yoxa çıxmazı" barədə də xəbərlər yayılmışdır.

Qeyd edək ki, iyul ayında Bakı Dövlət Universitetində də audit yoxlamaları keçirilmişdir və bir sıra qanunvericiliyin pozulması halları aşkar edilmiş

di. Ancaq auditin nəticələri üzre bu cür sərt qərar qəbul edilməmişdi. Görünür, İqtisad Universitetində maliyyə pozuntuları o həddədir ki, Hesablama Palatası bu cür qərar qəbul etməli olub.

Yada salaq ki, Hesablama Palatası bütçəyə maliyyə nəzarəti orqanıdır. Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında isə məlumat olub ki, "Hesablama Palatası haqqında" Qanuna dəyişiklik ediləcək. Yeni dəyişikliyə əsasən, qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyəti üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan variant da həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edir. Bu isə Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi deməkdir.

Yeni dəyişiklik 2018-ci ilde də bütçə pullarının xərclənməsinə nəzarətin daha da gücləndiriləcəyini deməyə əsas verir. Hesablama Palatasının sedri Vüqar Gülməmmədovun bu günlərdə keçirdiyi toplantıda sərt xəbərdarlığı ilə yadda qalib. O bildirib ki, rehbərlik etdiyi qurum bütçə vəsaitlərinin xərclənməsinə nəzarəti daha da artıracaq.

Belə xəbərlər də var ki, payızda antikorruption həbslərinin yeni dalğası başlaya bilər ki, bu da təkcə ali məktəb rektorlarını deyil, dəha yüksək ranqlı məmurları, o cümlədən icra başçılarını əhatə edə bilər.

□ "YM"

müzakirə etdilər. Məlumat oldu ki, texminən 70 faiz sahə xarici programların nəzarəti altındadır. Məsələn, məlumat oldu ki, enerji sektor "Simens" in nəzarəti altındadır ve sair. İndi düşünün ki, Rusiyada 70 faizdir, bizdə 90 faizdən çoxdur. Düşünürəm ki, ona görə də biz ehtiyatlı addımlar atıb, riskləri nəzəre almaliyəm. Hansısa vacib məlumatların yerləşdiyi yerlər xüsusi nəzarət altında saxlanılmalıdır".

O. Gündüz onu da qeyd edib ki, son günələr Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı sahənin tənzimlənməsi iki yərə ayrılib: "Bunlar dövlət və qeyri-dövlət sektorudur. Qeyri-dövləte Elektron Təhlükəsizlik Mərkəzi, dövlətə isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzarət edir. Dövlət agentliyi bu istiqamətdə xeyli işlər görüb. Yəni qanunvericiliyin təkmilləşdirilməsi, infrastrukturun yaranması, dövlət saytlarının qorunması işləri gücləndirilib. Mənə elə gelir ki, dövlət agentliyi bu məhsullardan istifadə ilə bağlı məsələləri dəha da sərtləşdirməlidir".

□ ƏLİ RAİS



Kaspersky INTERNET SECURITY
для всех устройств

"Turan" agentliyinin direktoru Mehman Əliyevin azadlıqla çıxmasından bir həftə ötsə də, bu müddət ərzində onunla bağlı bir-birindən fəqli, ziddiyətli xəberlər açıqlanıb. İlk olaraq "Turan" İA-nın heç bir vergi borcu olmadığı, ittihamın isə qüvvədən düşdüyü xəbəri yayıldı. Ardınca bank hesablarından həbs götürüldüyü məlum oldu. Son olaraq sentyabrın 19-da prokurorluq "Turan"la bağlı cinayet işi istintaqının davam etdirildiyini açıqladı.

"Yeni Müsavat" M. Əliyevlə səhbətində bu məqamlara aydınlıq gətirməyə çalışdı. Müsahibimizə son bir həftədə yayılan xəberləri xatırladıb, münasibətini öyrəndik.

- Büttövlükde vəziyyət anormaldır. Ona görə nəsə deməyə çətinlik çəkiri.

- **Amma hesabınızdan həbs götürülüb...**

- Ayın 11-də qərar oldu ki, bizim borcumuz yoxdur. O zaman hesabımızın üzərində həbs götürülmüşdür. İndi mən bilmirəm ki, yenidən hesabımıza həbs qoyulub, ya yox. Amma sonuncu dəfə dünən yoxlamışdır. Həmin vaxt hesabımızda həbs yox idi.

- **Prokurorluğun yaydığı son məlumatdan xəberiniz var?**

- Bəli, Tapdıq Fərhadoglu bayaq zəng edib dedi ki, prokurorluq bəzi KİV-lərdə bizişmə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmədiyi bildirib. Cinayət işinin davam etdirilməsi və agentlik haqda hər hansı məhdudiyyət tədbirlərinin keçirilmədiyi də məlumatda yer alıb.

- **Məlumatda bildirilir ki, hazırda Vergilər Nazırılı-**

yinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək. Bu, nə mənə daşıyır? Bir neçə gün əvvəl borcunuzun olmaması barədə məlumat yayıldı. İndi isə araşdırmanın davam etdirildiyi iddia olunur. Nə baş verir?

- Mən evvəldən demişdim ki, bu həbs vergi məsələsi ilə bağlı deyildi, siyasi idi. Məqsəd də "Turan"ın fəaliyyətini dondurmağa yönəlmüşdi. Buna da faktiki nail olublar. Proseslər də onu göstərir ki, bunun arxasında dayanan hansısa qüvvələr "Turan"ın fəaliyyətə başlamasına çalışırlar.

- **Hazırda bank hesablarınızın üzərindən həbs götürülüb. Bu baxımdan, "Turan"ın yenidən fəaliyyətə başlaması üçün imkan da yaranmış sayılır. Hər hansı planınız varmı?**

- Əgər yenidən qərar verilirse ki, "Turan" borcludur və mənə zəng vuraraq, "borcu nə zaman qaytaracaqsız" deyə soruşturarsa, demək, məsələ başqadır. Yəni hesa-

"İstəyirlərsə, gedib təzədən"

"Türmədə oturum..."

Mehman Əliyev: "Zəhmət olmasa, cəmiyyətə açıqlasınlar ki, nə baş verir"

bimizə hər hansı vəsait daxil olan kimi silinəcək, biz də işləyə bilməyəcəyik. Birinci, mənim vergidən yayınmağımın sübutu yoxdur. Bu sübutu ortalığa qoymayıblar. Göstərmeyiblər ki, sən vergidən bu qədər yayılmışın. Necə olur ki, mənim vergidən yandığımı deyirlər, amma bu 3 il müddətə bağlı ortaya bir sübut da qoya bilmirlər? Bu, normaldır? Vəziyyət anormaldır. Ona görə də belə bir vəziyyətdə agentliyin yenidən fəaliyyəti barədə nəsə demək mümkünsüzdür.

- **Həbsdən çıxandan sonra hansıa hökumət yetkilisi ilə danışığınız olubmu?**

- Xeyr, olmayıb.
- **O halda öncə sizin qarşınızda qoylanın, sonra aradan qaldırılan, ardınca yenidən qoylanın əngəllər... nəyin göstəricisidir? Məqsəd sizə sizi azadlığa buraxsa-**

lar da, "Turan"ı heç bir formada dirçəlməyə qoymamaqdır?

- İnanın ki, mən də bilmirəm. Mənim də çoxlu sayda sualları var. Əslində bu, faktdır. Fakt da budur ki, biz fəaliyyət göstərə bilmirik.

- **Deyirsiz ki, həbsdən çıxandan sonra zəng edib sizdən vergi borcunuuzu ödəməyi tələb ediblər...**

- Tələb ediblər e... Amma ortaya fakt qoymular. Mənim qabağıma bir-bir arqumentlər, faktlar qoymalıdır, mən də onlara bir-bir cavab vermeliyəm. Boşluq yarananda da soruşmalıdır ki, burda boşluq var, bunun iza-hati necədir? Axi bizdə bu prosedur yox idi. Hər zaman sualları olub, biz də ona cavab vermişik. Qayda budur. Suallın cavabı qane etməyənə isə təkrar araşdırma aparılıb. Amma bu dəfə bu,

bizim aramızda olmayıb. Bu ilin may ayında 2016-ci il üçün bize 3 min manat vergi cəriməsi yazdırılar. Biz də onlara dedik ki, sənedimiz var, borcumuz yoxdur. Bize dələr ki, onlara baxmağa vaxtimız yoxdur. Nazirə məktub yazdırıq. Başqa bir department yenidən araşdırırdı və məlum oldu ki, bizim 3 min-5 min, heç bir borcumuz yoxdur. İndi yenidən götürüb 9 min manat borc yazırlar. Kimse başa düşə bilər ki, nə baş verir?

- **Mehman bəy, bəlkə sizinlə bağlı "yuxarı"da konkret qərar verilməyib? Yəni azadlığa çıxmanız barədə qərar verilib, amma bundan sonrakı fəaliyyətiniz...**

- Bilmirəm, bu, onların problemidir. Kim nə qərar verir, vermir. İstəyirlər, gedim təzədən türmədə oturum. Mənim üçün problem deyil, başa düşürsüz? Onlar özləri üçün aydınlaşdırılsınlar ki, nə istəyirlər. Zəhmət olmasa, bunu da cəmiyyətə açıqlasınlar, hamı da bilsin.

- **Bu arada kollektiviniz nə edir? Dağlıqlar, yeni iş yeri tapıclar, ya "Turan"ın açılacağı günü gözlayırlar?**

- Dağılmayıb. Amma onlar da nə baş verdiyini bilmirlər. Oturub gözlayırlar.

□ Sevinc TELMANQIZI



Mehman Əliyev müxalifətin vahid namizədi olacağının xəberinə nöqtə qoysa

"Belə bir yükün altına girmək fikrim yoxdur, girməyəcəm də"

tədiyini, lakin bunun baş tutmadığını da vurğulamışdı. Son olaraq, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseyinli müxalifətin 2018-ci ildeki seçimlərdə şansları barədə "Yeni Müsavat"ın ötən sayında gedən yazida bu məsələyə toxunub. O bildirib ki, Mehman Əliyev müxalifətin vahid namizədi kimi irəli sürürsə, digər namizədlərlə müqayisədə daha çox tərəfdar toplaya bilər.

M. Əliyev "Yeni Müsavat'a açıqlamasında ətrafin da gəzən söz-söhbətlərə bu cür şərh verdi: "Mənim heç vaxt siyasi iddialarım olmayıb. Həyat boyu olan fəaliyyətim bunu açıq şəkildə gös-

tərir. Doğrudur, Milli Şurada İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzində ekspert kimi iştirak etmişəm. Mənim haradasa olmamış o demək deyil ki, hansıa formada siyasi iddiam var. Vaxtılı mənə siyasi postlar təklif olunub. Cəmi bir

sətçi deyiləm. Bu barede heç fikirləşmirəm. Təklif olsa belə, qəbul etməyəcəm. Belə bir yükün altına girmək fikrim yoxdur, girməyəcəm də. Burada xeyli səbəbler var. Ümumiləşdirib deyirəm ki, istəyim yoxdur".

Politoloq Hikmət Hacızadə M. Əliyevin vahid namizəd ola bilme perspektivlərindən danışdı: "Mehman bəyə böyük hörmətim var. O, ləyaqətli və ziyanlı bir insandır. İdarəciliyi də, elmi də yaxşı bilir. Dünəydan xəbərdardır. Amma reallıq budur ki, bizdə seçki yoxdur. Bəli, o, vahid namizəd ola bilər, təbii ki, bunu istəsə. Burada xüsusi bir istək, ürək lazımdır. Mütəxəssis olmaq-

dan başqa belə böyük işe girişmək üçün adının içərisindən bir səs onu çağırmalıdır. Onun Mehmandə olub-olmadığını bilmirəm".

Prezidentliyə namizədlini indidən elan edən Vətəndaş və İnkışaf Partiyasının sədri Əli Əliyev M. Əliyevin üzərində dayanmağın əleyhinədir: "2018-ci il seçimlərində mühüm seçimlər olacaq. Təxminən 2003-cü ildeki vəziyyətə bənzər situasiya yaranmaqdır. Bu seçimlərdə də qeyri-müəyyənlilik hökm sürə bilər. Ən azı bu səbəbdən müxalifət dəsərgəsi şansları düzgün ayarlamalıdır. Müxalifətin bu yönde düzgün qərarları olmalıdır. Seçkilərə bütövləşmiş halda vahid mövqə və komanda, tək namizədə qatılmaq daha düşünülmüş taktika olar. Ötən illərdə olanları arxa plana keçirməliyik. Bunu etməyi bacarmalıyıq. Çağdaş prosesləri 2013-cü ilə müqayisə etmək olmaz. O vaxt Milli Şura

□ Cavanşir ABBASLI

Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlayıb.

Bu barədə "Report"un Rusiya bürosu xəber verir.

İşə Ali Məhkəmənin Rəyasət Heyətində baxılacaq. Lakin Rəyasət Heyətində baxılacaq tarix yaxın müdəddədə məlum olacaq. Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Buna səbəb kimi Azərbaycan diaspor teşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib. ÜAK bu qərardan apelyasiya şikayəti verib.

ÜAK isə bu qərardan sonrakı addımlarını düşünür.

Virtualaz.org-a ÜAK-dan verilən məlumatə əsasən, teşkilatın vəkilləri Ali Məhkəmənin Rəyasət Heyətinə apelyasiya ile müraciət edəcəklər. Teşkilatın buraxılıb-buraxılmayağı ilə bağlı suala cavab verən ÜAK rəsmisi deyib: "Ən pis halda təşkilatın adını dəyişərək, yenidən Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət edəcəyik".

ÜAK-in qeydiyyatının bərpa edile bilməcəyi ilə bağlı ümidişlərin demek olar ki, nöqtələnməsi Rusyanın Azərbaycana gizli təzyiqlər etdiyi barədə informasiyalarla bir vaxta təsadüf edir.

Belə ki, bugündə Bolqarıstanın "Trud" qəzeti Azərbaycan həkimiyətini hədəfə alan Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Araşdırma Mərkəzinin (OCCRP) ruslarla bağlı olduğunu iddia etmişdi.



Rusiyadakı anti-Azərbaycan qüvvələrdən ÜAK-la bağlı daha bir qərar

ÜAK-in qeydiyyatının bərpa edilə bilməcəyi ilə bağlı ümidişlərin höqtələnməsi Rusyanın Azərbaycana gizli təzyiqlər etdiyi barədə informasiyalarla bir vaxta təsadüf edir

Ötən həftə Moskvada "Moskva-Baki oyu: Qafqazda yeni geosiyasətə doğru" mövzusunda keçirilən konfransda ki çıxışında Milli Məclisin komitə sədri Əli Hüseynli ÜAK-in bağlanması məsələsini gündəmə gətirmişdi. "Bizim üçün xalqlarımızın ünsiyyəti çox vacibdir - o, var, lakin Ümumrusiya Azərbaycan Konqresinin qapadılması problemi Azərbaycan hökumətini narahat edir. ÜAK-in əsasını ölkələri-

mizin ümummilli liderləri Heydər Əliyev və Vladimir Putin qoyub. Ümid edirik ki, Rusiya Ali Məhkəməsi ədalətli qərar verəcək və ÜAK fəaliyyətini davam etdirəcək" deyə, deputat bildirmişdi.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları, Milli Məclisin deputatları, Rusyanın və Azərbaycanın elmi-siyasi dairələrinin nümayəndələri, ekspertlər iştirak etdiyi konfransda iki ölkə arasında



iyqlərin ölkənin siyasi sistemin iflic vəziyyətinə sala bilməcəyi inandırıcı deyil.

Politoloq Rusyanın geleçinə də toxundu: "Rusyanın uğurlu geləcəye doğru irəliləməsi şansı çıxdan itirilib. Rusyanın en güclü vaxtında bu baş verməyib, enerji resurslarının ixracından əldə olunan böyük vəsaitlər ölkənin iqtisadi gücünün artırılmasına sərf olunmayıbsa, siyasi və iqtisadi islahatlar aparılmayıbsa, indiki vəziyyətdə bütün bunların həyata keçirilməsi çox çətdir. Həkimiyət də insan organizmi kimidir. İlk növbədə reflektiv çağırışlara cavab verir, sonra düşüməmeye başlayır. Təzyiqlər və bunun müqabilində böhran dərinləşdikdən sosial gərginlik da artacaq. Sosial gərginlik isə həkimiyətin reflektiv olaraq özünü müdafiə etmək istəyən və eks reaksiyaya zəmin yaradacaq. Təsir eks təsirə bərabərdir. Sosial böhran həkimiyət böhranına yol açır, yaxud eksinə. Rusiya cəmiyyəti avtoritar çar idarəciliyindən proletar, yaxud bolşevik diktaturasına keçid edib. 90-ci illərin əvvəllərindəki demokratianın qismüddətləti və ilkin təzahürləri istənilənlərə qarşı istəməliyə, istər də siyasi kapital baxımından qarşı ola biləcək hər hansı bir qüvvə yoxdur. Rusiya cəmiyyəti qismüddətlə demokratik ənənələri da yadırğayıb. Ultramillətçi təbliğat nəhəng bir zombi orduşunun yaranmasına səbəb olub. Neoimperializm təfəkkürü sağlam düşüncəye hakim kəsilib. Xarici müdaxilələrə gəldikdə isə 2018-ci ilin mart ayınınə Rusiya qarşı həyata keçirilən təz-

münasibətlər müzakirə edilib. Konfransda Azərbaycanın önemi vurğulanıb, iki ölkə arasında münasibətlərin indiki seviyyəsi və inkişaf perspektivləri müzakirə edilib. Ümumi ab-havada belə anlaşıldı ki, Rusiya həkimiyəti heç olmasa, Ali Məhkəməde Azərbaycanın en iri diaspor teşkilatının qeydiyyatı ilə bağlı rəsmi Bakını razi sala biləcək addım atacaq. İndi isə görünən mənzəre budur ki, Rusyanın bezi həkimiyət dairələri Azərbaycanın ciddi önem verdiyi bir teşkilatla bağlı heç də barışdırıcı mövqədə deyil. Yada salaq ki,

etdiyini, erməni diaspor teşkilatının sədri ilə qucaqlaşmaları, qol-qola şəkil çəkdirmələrini efirə vermişdi.

O zaman deputat Əli Hüseynli demişdi ki, Ədliyyə Nazirliyinin ÜAK-in ləğvi ilə bağlı birbaşa Ali Məhkəməye müraciəti bu məsələdə qərəz olduğunu təsdiqləyir. "Qanunvericilikdə başqa sanksiya da var. Məsələn, cərime sanksiyası tətbiq edile bilərdi". **Ə.Hüseynli də Rusiya hökumətində və ədliyyə orqanlarında anti-Azərbaycan qüvvələrin olduğunu demişdi:** "Onlar yəqin ki, iki ölkə arasında strateji münasibətlərin nə olduğunu bilmirlər..."

Beləliklə, ÜAK-la bağlı qərar bir daha göstərdi ki, Rusiyada anti-Azərbaycan qüvvələr hələ də iş başındadır və onlara mübarizə üçün prezident Putinin qətiyyəti addımı lazımdır.

□ "YM"

yoluna onun yerinə düşünən və qərar veren "güclü kişi" ilə davam etmək istəyir. Və çox güman ki, davam da edəcək.

"Sivilizasiyalar və konfliktlər" Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli şimal qonşumuzda sürprizlərin olacağını düşünür: "Rusiyada çox güman ki, iqtidarı prezidentliyə namizədi Putin olacaq. Rus xalqı da Putini seçəcək. Düzdür, seçkilər real alternativlər keçiriləcək və müyyən faiq saxtakarlıqlarla müşayiət ediləcək. Ənənəvi Rusiya seçkiləri keçiriləcək. Qısa müddədə sürpriz olacağını gözlemir. Lakin Türkiyədəki hadisələrə bənzər nəsə ola bilər. Yeni sistemindən hansıa generallar ola bilər. Bunun sonunda da həmin ölkənin dağılması deməkdir - ya da Qərbin Rusiya ilə sonucda razılışması ilə bitəcək. Bu isə en azından Ukrayna, Gürcüstanın işğal olunmuş ərazilərinin rəsimləşməsinə gətirib çıxarıcaq. Putinin Rusiya xalqına daha çox ehtiyacı var. Çünkü böyük rus şovinistliyi olmasadı Putin kimi, Rusiyada heç vaxt həkimiyətə gəlməzdi. Alternativ hər kəsə var. Amma bu alternativlərin çıxmasına Putin imkan vermir. Putin sonda ya Rasputinin, ya da Stalinin taleyi尼 yaşayacaq. Rusiya ya da hamidan böyük əksəriyyəti üçün göstərici deyil. Rus cəmiyyəti hələlik


Rusiya Novruz bayramında prezident seçəcək-Putin qalır...

Elçin Mirzəbəyli: "Rus cəmiyyəti yoluna "güclü kişi" ilə davam etmək istəyir"

Əhəd Məmmədli: "Rusiya ya dağılacaq, ya da hamidan böyük olacaq"

Bütün dünyadan maraqla gözlədiyi Rusiyada prezident seçkilərinin keçiriləcəyi gün məlum olub. Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərini 2018-ci il martın 18-nə təqdim edib.

Komissiyanın katibi Maya Qrişina qeyd edib ki, Rusiya qanunvericiliyinə əsasən, prezident seçkiləri əvvəlki seçkilərin keçiriləcəyi təxəllişləri kifayət qədər yüksəkdir. Ekspertlərin Rusyanın qarşısındaki 6 ilə bağlı fikirləri müxtəlifdir. Əksəriyyət Putinin yenidən 6 il müddətində Kreml rəhbəri olacağı təqdirdə şimal qonşumuzun bu dönenini qaralıq görür, Qerbdən gələn sanksiyaların, təzyiqlərin daha da sərtləşdiriləcəyini düşünür. Amma bununla belə, bunun əksini də getirir, hazırkı Rusiya üçün Pu-



rəstişdən doğan maniya daha da güclənəcək, geosiyasi iddialar və bunun qarşılığında Rusiyaya qarşı təzyiqlər daha da artacaq. Seçkilərdə heç bir sürpriz baş verməyəcək. Sürpriz yalnız hakim komandanın daxilində ciddi və idarəetməye təsir göstərəcək parçalanmalara baş verəcəyi, yaxud xaricdən müdaxilə ediləcəyi təqdirdə ola bilər. Hazırda hakim komandanın daxilində mərkəzdən dənənqarma meylleri nəzəre çarpmır. Güt və təhlükəsizlik orqanlarında asılık edə biləcək bü-

tün şəxslər ən müxtəlif adlar altında neyträallaşdırılıb. Ölkədə Putin və onun komandasına qarşı istəməliyə, istər də siyasi kapital baxımından qarşı ola biləcək hər hansı bir qüvvə yoxdur. Rusiya cəmiyyəti qismüddətlə demokratik ənənələri da yadırğayıb. Ultra-millətçi təbliğat nəhəng bir zombi orduşunun yaranmasına səbəb olub. Neoimperializm təfəkkürü sağlam düşüncəye hakim kəsilib. Xarici müdaxilələrə gəldikdə isə 2018-ci ilin mart ayınınə Rusiya qarşı həyata keçirilən təz-

□ **Cavansır Abbaslı**



"Tükəzban" qasırğasının süreti

Zamin HACI
zaminhaci@gmail.com

Yaxud Alabala ilə Alabamanın fərqi nə zəhmətkeşlərimizi 20 sentyabr Neftçilər günü münasibətilə atəşin tebrik edirəm. Bildiyiniz ki, 1994-cü ilin məhəz bu günündə bəh-bəhlə "Əsrin müqaviləsi" adlandırdığımız neft müqaviləsi bağlanıb. Biz ümid edirdik bu kimi zadalar sayasında itirdiklərimiz, on əsası Qarabağ geri alımaqdadır. Ancaq indi görürük bu, əsrin deyil, əsrin müqaviləsi imiş, vəziyyətimiz də həminki kimi - ruscadır. Rusca demişkən, bir rus məsəlindən sitat getirək: araba indi də oradadır. Bəs bu müqavilədən hansı zəhmətkeşimiz hansı barmağına dərman olub, gəlib gedən 130 milyard dollardan çox neft pulundan şəxşən hərəmizə nə qalıbdır, bunu da buraxaq uca milletin ixtiyarına. Heç kimin adından danışmaq olmaz. Bəlkə millət elə öz talyeyindən, öz neft gəlirindən razıdır?

Üstəlik, müdrik lotular yaxşı deyiblər ki, istənilən müqayisə qüsurludur. Doğrudan beledir. Örnək üçün, dünən baş nazırın müavini Abid müəllim Amerikadakı yağışları misal getirib, deyir orda şəhərlər su altında qalır, bizdə isə 10-15 santimetr yağış düşəndə millət dızıldışmağa, nara-zılıq etməye, özünü Alabala kimi aparmağa başlayır. Gör necə ağıllı insandır. Əks halda, süreti saatda 18 kilometrə çatan "Tükəzban" xəzri küləyinin süreti saatda 360 kilometrə çatan "Irma" qasırğası ilə müqayisə eləmək kimin ağlına gələrdi?

Yaxud təzəlikcə 26 Bakı komissarı Azərbaycan Yazıçılar Birliyinin otaqlarından birində restoran şəklində zühur eləmişdi, yəqin bundan da xəberiniz vardır. Olmayıbsa, biləsiniz: cəsur Hacibala müəllim dərhal bundan agah olub restoran işçilərini yazıçılarla birləşdə yiğib apardı Hacıqabul çölündə gülləbaran elədi. Bu münasibətlə Fikret Qoca dərhal poemə da yazmışdır: "Hacıqabul çölündə qatar düz gedir, Çingiz Abdullayevdən xəbərsiz gedir". Nəsə, uzun temadır, özünüz axtarın tapın. Tema demişkən, indi hamı mövzu sözünü bununla əlavə edibdir. Bu temada eştidiyim maraqlı səhəbeti de nəzərinizə çatdırırm, onuz yazida aləm qarışdır, hamısı firtinaya görədir. Təsadüfən, küçədə eştidiyim səhəbətdir, ləzzət elədi, istəyirəm siz də oxuyasınız. Demək, iki nəfər səhəbet eləyirdi, biri o birinə arvadından gileyənlərdi: "A kişi, bezdirib sən ölü. Deyir uşaq ağlayır. Dedim, ağəz, rəhmətliyin qızı, uşaq ağlayar da. Uşaqın teması ağlamaqdır". Etiraf edim, şərhin gözəlliyyindən ağzım açıla qaldı.

Harda qalmışdıq? Hə, o 26 davası zamanı restoranın qabağına qoyulan elan lövhəsi xüsusi diskussiyaya səbəb oldu. Lövhədə "Xanımlar üçün qəlyan pulsuzdur" yazılımışdı. Başda Hacibala müəllim olmaqla, milli dəyərlərimizin keşikçiləri bunu əlaqəsizliq örənəyi sayıllar, dedilər bu, yüngül qadınları hansısa obyekte yiğməgən guya bir şifroqramı imiş. Ancaq heç kəsin ağlına gəlmədi ki, bu elan tam zərərsiz, hətta deyərdim milli dəyərlərimizə, ədəbiyyatın təbliğinə həsr oluna bilərdi. Çünkü AYB sədri Anar müəllimin də qəlyanı vardır! Belə qurum o elanı yapışdırıb ki, ədəbiyyatımızı sevən xanımlar gəlib Anar müəllimin qəlyanına pulsuz baxsınlar?

Gördüyünüz kimi, hər öz qanacağına görə düşünür. (Rusca "korlanma səviyyəsinə görə" deyilir, ancaq biz gəlin insanlara qarşı xoşgörülü, mərhəmətli olaq. Üstəlik, kərə yağı və yumurta da pis bahalaşdır, ümumən inflasiya kəlləçarxa vurmaqdadır. Belə vaxtda amansız olmaq, millətə yadlaşmaq mənfi haldır).

Keçmişini unutmaq pis şeydir. Təzəlikcə şeyxin qudaşının oğlunu tutublar, xəberlərde yazdlar ki, bu quda Qalib Salahzadə keçmiş deputatdır. Vallah, mən bunun deputat olduğunu unutmuşdum. Belə unutqan xalq olar? Bu min-valla biz Qarabağı da unudarıq. Həmin bu Qalib müəllim keçən il başqa açıqlaması ilə də yadda qalmışdı, demişdi heccə 28 dəfə gedibdir. (Mənə, bu Hacı Qalib hər dəfə ağızını açanda hörmətli şeyx fikirləşir ki, görəsən, niyə vaxtında bunun dilini bağlamaq üçün dua yazmadım). İndi oğlunu müdafiə üçünsə deyir ki, oğlum işiqpulu yığanı döyməyib, yüngülce şapalaqlayıb, ümumiyyətlə, 3 dəfə heccə gedən mərifətli adamdır.

Mənə, istintaq organları bu faktı da diqqət yetirsin. Niyə özü 28 dəfə heccə gedir, ancaq oğlu cəmi 3 dəfə? Mənəvi dəyərlərimizə saygılıq elaməti görürəm.

Tel Aviv-Ankara-İslamabaddan Bakıya qələbə zamanəti

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrailə ilk və çoxgənliklə səfəri başa çatdı. Bu səfər bir çox aspektlərdən hərbi ekspertlər tərəfindən mühüm və tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirildi. Erməni tərəfinin destruktiv səyəri və kontur-təbliğat kampaniyasına rəğmən, hərbi nazirimizin səfəri gözlənildiyindən də uğurlu alındı.

Azərbaycanın müdafiə nazirinin İsrail ordusunun təlimlərini müşahidə etəməsi, tərəflər arasında hərbi-texniki əməkdaşlığın daha da dərinleşməsinə yönəlik yeni addımların atılması, o cümlədən İsrailin en müasir "Dəmir günbəz" rakət-dən müdafiə sistemləri haqda danişqolların davam etməsi, Azərbaycan ordusunun döyüş qüdretinin daha da artırılmasına yönəlik müzakirələr özlüyündə çox şey deyir. Bir sözə, Zakir Həsənovun İsrail səfəri aralarında hərbi ticarətin həcmi 5 milyard dolları keçən İsrail-Azərbaycan hərbi əlaqələri tarixində olduqca yadda qalan və əhemiyetli bir hadisə oldu.

Marağlıdır ki, Zakir Həsənov ölkəyə dönen kimi həm Azərbaycan Silahlı Qüvvələrinin yeni döyüş texnikasının si-naqlarını da nəzərdə tutan 15 minlik genişmiyəqli hərbi təlimi, həm da qardaş Türkiye ilə birgə hərbi-hava qüvvələrinin ortaş təlimləri start götürdü. Sırf hərbi xarakter daşıyan İsrail səfərinin ardına, eyni vaxtda iki möhtəşəm təlim!

Baş verənlərin fonunda, yeni dünən yeganə nüvə müttəfiqimiz olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyil Aman Bakıya gəlib. Bir həftən inçə Azərbaycanın ep-sentrədə olduğu və hərbi mahiyəti bu üç hadisenin baş vermesi diqqət çekməyə bilməz.

Pakistanın Azərbaycandakı səfirliyindən "Trend"ə verilən məlumatına görə, Pakistan komandanının Bakı səfəri çərçivəsində tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. O sırada iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsinin aparılması da gözlənilirdi.

Pakistan HHQ komandanı Azərbaycanın Müdafiə Nazirliyi və Müdafiə Sənədəsi Nazirliyində görüşlər keçirəcək. Səfər sentyabrın 22-dək davam edəcək (Həmin tarixdə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi ayrıca təlim başa çatır, lakin Türkiye ilə ortaş təlimlər davam edəcək).

"Azərbaycan və Pakistan müdafiə sahəsi və hərbi təlimlərin təşkilində əməkdaşlığı dərinləşdirməkde davam edir", - deyə az önce dost Pakistanın ölkəmizdəki səfiri Səid Xan Mehmandan Bakıda keçirdiyi mətbuat konfransında söyləmişdi.

Bu, doğrudan da beledir. İki dövlət arasında en yüksək sə-



Azərbaycanın möhtəşəm de-marsı - "Üçü birində" "İsmarısı"

Müdafiə nazirimizin İsrailə uğurlu səfərinin ardınca başlayan Türkiye ilə ortaş təlimlərin fonunda Pakistanın hərbi komandanı da Bakıya gəldi; Azərbaycanın öz strateji tərəfdaşları ilə birgə görünməmiş güc nümayişində əsas hədəf...



hərbi-hava qüvvələrinin iştirakı ilə ortaş hərbi təlimi ölkəmiz üçün mühüm ənəmə kəsb edir. O da diqqətəkicidir ki, pakistanlı komandan da hərbi-hava qüvvələrinə rəhbərlik edir və böyük ehtimalla, cənab Süheyil Aman da Azərbaycanda HHQ-nin ortaş təlimlərini izləyəcək.

Necə deyərlər, "Üçü birində". Azərbaycanın eyni vaxtda Türkiye, İsrail və Pakistan kimi üç əsas strateji tərəfdaş ölkə ilə hərbi-texniki əlaqələri gücləndirib keyfiyyətcə yeni mərhələyə qaldırması şübhəsiz ki, ən əvvəl İşğalçı Ermənistana özünü yüksəldirmək üçün güclü bir siqnalı. Axi, Azərbaycan bu üç ölkə ilə hərbi təcrübə məbadiləsini yalnızca təlimlərə təbiq etəmək üçün mənimsemir, bu üç strateji tərəfdaş və müttəfiq ölkədən müasir döyüş sistemlərinin vitrinə qoymaq üçün almir. Azərbaycan bütün günün birində öz əzəli torpaqlarını güc yolu ilə geri almaq üçün etibarlı zəmin hazırlayırlar.

Bunu Azərbaycanın möhtəşəm hərbi de-marsı da adlandırmak olar. Belə bir de-marsın əsas hədəfi - bir daha Ermənistani Azərbaycan torpaqlarını işgal altında saxlamağın mənasızlığına inandırmaq, nə qədər gec deyil "daşı etəyində tökməyə" sövgələrə etmekdir.

□ Analitik xidmət

Ermənistən XİN başçısı Edvard Nalbəndyan 18 sentyabrda İrəvanda keçirilən ümumərənəni "Ermənistən-Dispora" forumunda ölkəsinin güzəstə gedə biləcəyini deməklə erməniləri şaşdırıb. Erməni nazir "Ermənistən təhlükəsizlik baxımından Dağılıq Qarabağın təhdid etməyən 5 rayonun qaytarılması ilə bağlı Azərbaycanla danışqlar aparır" - deyə, bildirib.

Nalbəndyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışır. "Söhbət o ərazi-lərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqtəyi-nəzerindən təhlükə yaratır. Digər təfərruatları açıqlasam, danışqlar irəliləməz", - erməni nazir qeyd edib.

Burdaca vurğulayaq ki, ele həmin tədbirdə prezident Serj Sərkisyan diasporanı Qarabağ uğrunda daha da səfərber olmağa çağırıb və Dağılıq Qarabağın "müstəqilliyi" ilə bağlı iddianın vazkeçilməz olduğunu demişdi. XİN rəhbərinin dedikləri əslində Sərkisyanı təzkib demek deyil. Erməni tərəfi Dağılıq Qarabağın qoparılmasının müqabilində "təhlükəsiz" ərazilərin qaytarılmasını vaxtaşırı mümkün hesab ediblər. Lakin 2016-ci ilin aprelində biz S.Sərkisyanın Lələtəpə uğrunda "müberizəsi"nin də şahidi olmuşuq. Bu mənada ola bilsin ki, erməni hakimiyyəti yenə də vaxt qazanmaq istəyinə düşüb. Xüsusilə də BMT-də gözlənilən müzakirələr fonundu bu bayanatın sessləndirilməsi təsadüfə oxşamır.

Digər məlumatə görə, Azərbaycan ordusunun genişməqyaslı təlimlərə başlaması Ermənistanda ciddi qorxuya səbəb olub. Ermənistən mediası "Azərbaycan sürətli müharibəyə hazırlaşır" deyə yazar. O sırada erməni siyasi şərhçi Sarkis Artsruni hesab edir ki, danışqların nəticə vermediyini görən Bakı ərazilərin azad olunması üçün mühərbiyə hazırlaşdırır.

Mövzunu "Yeni Müsavat" a şəhər edən politoloq Elçin Mirzəbəyli qeyd etdi ki, Nalbəndyanın fikirlərində ən maraqlı məqam onun rəsmi İrəvanın indiyədək irəli sürdüyü iddiaları dolayısıyla təzkib etməsidir: "Belə ki, Ermənistən indiyədək Dağılıq Qarabağ ətrafindəki 7 rayonun separatçı bölgənin təhlükəsizliyi üçün işğal altında saxlanıldılarını iddia edirdi. Göründüyü kimi, Ermənistən əvvəlki mövqeyindən "5 addım" geri çekilib. Ermənistən Lavrov planından imtina etdiyini heç zaman dilə gətirməyib. Çünkü biz Lavrov planının da, Duqinin və Nalbəndyanın açıqlamalarının da yalnız görünən və eşidə bildiyimiz tərəfləri ilə tanışqı. Digər detal-lar isə açıqlanmışdır. Ermənistənın xərici işlər naziri də iddia edir ki, digər məqamlar açıqlansı, danışqlar prosesi pozula bilər. Bu baxımdan, bize

lərinə, o cümlədən Dağılıq Qarabağ ərazisinə "sülhəməramlı qüvvələr" adı altında rus qoşunlarının yerləşdirilməsinə nəm? Sərhədlərin birgə qorunmasına? Biz Rusiyanın arzu və istəklərini yalnız ehtimal edə bilirik".

silahından imtinasi müqabilində onun ərazi bütövlüyünə verilən təminata Moskvadan necə eməl etdiyini gördük. Bu baxımdan, hesab edirəm ki, indiki mərhələdə Rusiyanın zəmanətlərinə bel bağlamaq olmaz. Rusiya mərhələli həll

Ermənistən 5 rayonluq "güzəsti" - İrəvanın gerçek hədəfi

İşgalçı ölkənin XİN başçısı
Nyu-York görüşü öncəsi özünü
"mələk" libasında göstərmək
istədi; ekspertlərin bu bəyanata
münasibəti fərqlidir...



yalnız ehtimal etmək qalır. Bu ehtimalları dəyərləndirmək üçün isə bir suala cavab tapmaq lazımdır: Ermənistən və Rusiya 5 rayonun Azərbaycana qaytarılmasının müqabilində nə istəyirlər? Sərkisyan Dağılıq Qarabağın "müstəqilliyindən" danışır. Hesab edirəm ki, nə Azərbaycan dövlətinin, nə də Azərbaycan xalqının "Dağılıq Qarabağın müstəqilliyini" qəbul etməsi mümkün deyil. Dövlət başçısı bunu dəfələrlə bəyan edib və Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunmasının qırmızı xətt olduğunu bildirib. Bu baxımdan, Sərkisyanın iddialarının üzərindən də qırmızı xətt çekmek lazımdır. Cox güman ki, işğalçı ölkənin başçısı diaspor təmsilçilərini ümidişdirmek və onları davamlı olaraq "sağ-maq" üçün belə danışır. E.Mirzəbəylinin fikrincə, indiki məqamda önemli olan Ermənistənən daha çox, Rusyanın nə istəməsidir: "Nə istəyə bilər Rusiya? 5 rayonun müqabilində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və KTMT-ye qoşulması da paralel olaraq yer alır: "Mən Duqinin danışqlar prosesinin məxfi detalları ilə tanış olduğunu düşünmürem. Hətta bəzi məqamlar haqqında məlumatlı olsa da Kremlin razılığı olmadan onları dilə getirməz. Bu baxımdan Cox güman ki, Duqin də ehtimallarını dilə getirir. Bütün burlardan başqa önemli olan digər məqamlar da var: digər 2 rayonun taleyi, Dağılıq Qarabağın aralıq və yekun statuslarının necə olacağı və s. Bütün bu məsələlər necə və hansı öhdəliklər esasında heyata keçiriləcək? Müddət nə qədər olacaq? Rusiyanın öhdəliklərine necə "sadiq qaldığını" yaxşı bilirik. Ukraynanın nüvə

planını da çox güman ki, öz maraqlarına adaptasiya etməyə çalışır. Belə olduğu təqdirdə problemin tam həlline nail olmadan Rusiyanın ehtimal edilən arzu və istəklərinə pozitiv cavab verilməsinin mümkünüləyünü düşünürəm. Beş rayonun qaytarılması yalnız danışqlar prosesinin davam etdirilməsi üçün təhlükəsiz fundament yarada bilər və bu, belə də qəbul edilməlidir".

"Atlas" Araşdırıcı Mərcəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Yeni Müsavat" a bildirdi ki, Nalbəndyanın fikirləri "Lavrov planı"nın tərkib hissəsidir: "Yalnız 5 rayonun azad olunmasını nəzərdə tutan hell planı bizim xeyrimizə deyil. Çünkü 5 rayonun əvəzində statusun müyyənləşdirilməsini isteyirlər. Bu mənada Lavrovun hazırladığı plan maraqlarımıza cavab vermir. 5 rayon qeyd-sərtərsiz azad olunmalıdır, uzaqbaşı separatçılara təhlükəsizlik təminatı verile bilər. Ancaq biz bilməliyik ki, separatçılardan Şuşa, Laçın və Kəlbəcəri nə zaman boşalacaqlar. Bunlar olmadan Dağılıq Qarabağ ətrafində bir neçə rayonun boşaldılması bizə baha başa gələ bilər".

Bu erəfədə Ermənistən silahlı qüvvələrinin hərbi qulluqçuları eks-hükum təlimləri keçiriblər (azVision.az). Təlimin gedisi təminatı korpus komandiri general-major Karen Abramyan izleyib. Təlimə alayın idarə heyeti, minaatan bata-reya, artilleriya və təminat bölməleri, kəşfiyyat və mühəndis-istehkam təqimləri, həmçinin 2 ədəd "SU-25" qırıcı təy-yarəsi, 2 ədəd "Mİ-25" və 1 ədəd "Mİ-8" helikopterləri, tanklar, artilleriya bölmələri celb edilib. Belə də bu, Azərbaycan-Türkiyə birgə təlimlərinə və orduımızın 15 minlik şəxsi heyetinin istirakı ilə baş tutan təlimlərinə "cavab" cəhdididir. Ümumən ermənilər na-rahatdır.

Azərbaycan prezidentinin BMT-nin ali toplantılarında istirak məqsədilə Nyu-Yorka getməsindən sonra S.Sərkisyanın da Baş Assambleyada istirak qərarı verməsi ermənilərin na-rahatlığını göstəricisidir.

Elşad PAŞASOV



Azərbaycan prezidenti bu gün BMT-də çıxış edəcək

Politoloq: "Belə bir ali kursudən çıxış mühüm bir amil kimi dəyəndirilməlidir" BMT-nin mənzil-qərargahında Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində siyasi diskussiyalar keçiriləcək. Sessiya iştirakçıları qarşısında 120-dən çox dövlət və hökumət başçıları, həmçinin xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi müzakirələrdən əvvəl BMT-nin baş katibi üzv dövlətlərə təşkilatın işi barədə illik məruzəsini təqdim edəcək.

Ənənəyə uyğun olaraq, Baş Assambleyanın tribunasından ilk müraciəti ABŞ və Braziliya prezidentləri edəcək. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 20-də günü birinci yarısında çıxış edəcək. Ümumi siyasi diskussiya sentyabrın 25-də başa çatacaq.

Politoloq Arzu Nağıyev prezidentin ABŞ səfərini yüksək qiymətləndirərək, dövlət başçısının çıxışına böyük önem verdiyini bildirdi: "Azərbaycan prezidenti cənab İlham Əliyevin çıxışında təbii ki, əsas istiqamət Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq. ABŞ hakimiyyəti təkidlə BMT-nin reformasını tələb edirə, bu, münaqişə ilə bağlı qəbul edilən qətnamələrin yerinə yetirilməsini də gündəmə gətirirə bilər. Zənnimcə, Ermənistən XİN rəhbəri Nalbəndyanın son bəyanatı da bunu dolayı yolla təsdiq edir. Digər məsələ dünya enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasında Azərbaycanın iştirakı ilə bağlı ola bilər. Üçüncü məsələ multikultural dəyərlər, dini ekstremizmin qarşısının alınmasında atılan addımlarla bağlı ola bilər. Burada həm də mədəni ərsimizə erməni ekstremizminin vurduğu ziyanlardan da danışılacaq. Yəni belə bir ali kursudən cənab İlham Əliyevin çıxışı mühüm bir amil kimi dəyəndirilməlidir".

Prezident İlham Əliyevin BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı və keçirdiyi görüşlər böyük əhəmiyyət daşıyır". Bunu isə "Azadinform" a açıqlamasında Milli Məclisin deputati Musa Qasımlı deyib. O qeyd edib ki, ilk növbədə Nyu-Yorkda yəhudi təşkilatlarının rəhbərləri ilə keçirilən görüş faydalıdır: "BMT-də islahatların aparılması dair müzakirələrin də xeyrli olduğu qənaətindəyəm". Deputat əlavə edib ki, Azərbaycan prezidenti hələ baş nazir vəzifəsində çalışarken - 2003-cü ilde BMT-də etdiyi nitqində islahatların zəruriliyini vurgulamışdı.

ELŞAD

Xərici işlər nazirləri Nyu-Yorkda görüşəcək

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədr Endryu Şofer sentyabrın 18-dən etibarən həftə ərzində digər həmsədr həmkarları və Azərbaycan və Ermənistən xərici işlər nazirləri ilə görüşmək üçün Nyu-Yorkda olacaq.

Bu barədə APA-ya amerikalı həmsədr məlumat verib. O, görüşlərin hansı tarixlərde keçiriləcəyini dəqiqləşdirmiyib.

Qeyd edək ki, sentyabrın 19-25-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas müzakirələr keçiriləcək. Minsk Qrupu həmsədrlerinin sessiya çərçivəsində Azərbaycan və Ermənistən xərici işlər nazirlərinin görüşünü planlaşdırıqlarını açıqlayıb. Azərbaycan xərici işlər naziri Elmar Məmmədyarov görüşə razılıq verdiyini bildirib.

Azərbaycan prezidenti İlham Əliyev də sessiyada iştirak etmək üçün Nyu-Yorka səfər edib.



Endryu Şofer

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüllislam Allahşükür Paşazadə uzun illərə dayanan karyerası, zəngin təcrübəsi və geniş əlaqələri və nüfuzuna görə hər zaman diqqət mərkəzində olub. Xüsusən də son illərdə dini vəziyyət, həminin müsəlman dünyasında baş verən proseslər Şeyxi və rəhbərlik etdiyi sahəni diqqət mərkəzinə çəkib.

Ancaq bu dəfə Şeyxüllislamın gündəmə gelməsi gözlənilməz oldu. Əvvəlcə, ötən həftə Şeyxüllislamın qadası Qalib Salahzadə mətbuataya açıqlama verərək QMİ sədrinin varisinin oğlu ola bileyəcini bildirdi. Təxminən eyni günlərdə Şeyxin və qardaşının Çexiyadakı daşınmaz əmlakı bərədə sənədlər internetə və daha sonra mediaya sızdı. Heftəsonu isə Şeyxin adı varis olaraq hallandırılan oğlunun ölkəni tərk edərək ailəsi ilə birlikdə İstanbula köçməsi xəbəri yayıldı. Bu xəbəri də qəribə də olسا varis iddiasını ortaya atan Qalib Salahzadə açıqladı. Ancaq Şeyx ətrafında xəbərlər bununla da yekunlaşmadı, bazar ertesi Qalib Salahzadənin oğlu (sonradan məlum oldu ki, Şeyxin kürəkəni deyilmiş -M.) hakimiyət nümayəndələrinə müqavimet ittihamı ilə həbs olundu.

Həmin gün QMİ mətbuat xidməti açıqlama yayarad "Azərbaycanın dini liderine qarşı dezinformasiya axını" pişleyib, bunun həttə "erməni kəşfiyyat orqanları tərefindən təşkil olunmasını" istisna etməyib.

İndi hamını daha çox "nə baş verir" suali maraqlandırır. Bu xəbərlər hamısı, Çexiyada əmlakların siyahısı, oğlunun varis olacağı, daha sonra ölkəni tərk etməsi və qudasının oğlunun həbs olunması təsadüdüdür? İlk baxışdan bu hadisələr sifir təsadüfə benzəmir. Sanki kimlər Şeyxüllislamın əsərlərini yoxlamağa çalışır. Məsələn, dövlətə hər zaman ehtiyatlı, mesafeli davranan Şeyxüllislamın keçən həftə Məhərrəm ayının girməsi ilə bağlı QMİ-də keçirilən toplantıda dövlətin qanunu səbəb olma-

dan məscid ərazisine müdaxilə etməsini təqib edib. **Sitat:** "Cinayət tərkibli, terror və s. bu tipli hadisələr olmadığı təqdirdə dövlət məscid ərazisine müdaxilə etməmelidir. Məscid din-dardara, din xadimine verilən yerdir. Orada ibadətin necə ediləcəyi onlardan asılıdır, kənardan müdaxilə düzgün deyil".

Sirr deyil ki, son illərdə hökumət Şeyxüllislamın sahəsinə açıq şəkildə müdaxilə edir. Doğrudur, formal olaraq ölkədə dini sahədə lider Şeyxüllislamdır, dini fətvalar, icmaların qeydiyyatı, məscidlərə axund təyinatı QMİ-nin razılığı ilə aparılır. Ancaq dini idarənin əsas səlahiyyəti olan dini məarifçilik təbliğatı demək olar ki, QMİ-nin nəzarətindən çıxıb. Məscidlər tikili olaraq bələdiyə və müvafiq dövlət qurumlarının nəzarətindədir, icmalar isə DQİDK tərəfindən idarə olunur. Şeyxüllislam isə sadəcə, imam təyinatın həyata keçirir. Nəzərealsa ki, ölkədə 2200 məsciddən 1500-nün imam təyinatı rəsmiləşməyib, o zaman QMİ-nin nə qədər təsiri olduğunu anlamaq olar. Bundan başqa, son illərdə Azərbaycanda tikilən ən böyük ibadət evi olan "Heydər məscidi"nin də paytaxtdakı digər əsas ibadət evləri kimi idarəciliyi QMİ-yə deyil, BŞİH-ə verildi. Son illərdə dövlət qurumları, faktiki olaraq, dini məarifçilik, dini qaydaların tətbiqi kimi işlərdə QMİ-ni demək olar ki, künce sixişdirib. "İslam həmrəyliyi", "Multikulturalizm" in təbliğ kimi kampaniya-lar faktiki olaraq QMİ-dən kənardan qalıb. Şeyxüllislamın bu şəkilde sixişdirilməsi təbii ki, onu narahat etməyə bilməz. Bu səbəbdən də QMİ sədri bir

neçə dəfə etirazını, narazılığı-ni müxtəlif formalarda bürüze verib. Bu dəfə da qəribə də olsa Şeyx haqqında xəbərlər və onun qəzəblə reaksiyası eyni vaxta təsadüf etdi. Məsələ ondadır ki, hökumət faktiki olaraq QMİ-ni və onun sədrini dini fəaliyyətdən kənardan qoymağa çalışır. Son illər verilən səren-camlar, qanunlarda edilən dəyişikliklər QMİ-nin bir idarə olaraq səlahiyyətinin dövlət orqanları ilə paylaşmasına xidmet edib. Hökumət həssas sahə hesab etdiyi dini sahəni QMİ-nin təsirindən çıxarmağa çalışır. Məsələ ondadır ki, QMİ özü də hələ əvvəldən dini məarifçilik, yerli dini prosesləri

əlində saxlamaq üçün ciddi şəkildə çalışmayıb. Ancaq indi hökumətin din sahəsində dominantlıq etməsi Şeyxin mövqelərinin sixişdirilməsi ilə nəticələnir. Məlum olduğu kimi, QMİ qeyri-dövlət təşkilatı olsa da, dövlət tərəfindən dini icmalar üstü bir səlahiyyətə sahibdir. QMİ ölkə məscidlərinə ruhani kadrlar təyin edir, dini təhsil müəssisələrinin yaranması və idarəsinə müvafiq razılıq verir. Faktiki olaraq, dini təhsil müəssisələri QMİ-nin nəzarətindədir. Bundan başqa, ən mü hükmisə Şeyxüllislam faktiki olaraq dövlətin əsas şəxslarından biri statusuna sahibdir. Türkiyədə Diyanət İsləri başqanına dövlət daha da genişləndirilməsi, di-

ni təhsil, maarifçilik, dini hökmlərin verilməsi ilə bağlı Şuranın dövlət qurumu tərkibində olması kimi təkliflər var. QMİ və Şeyxüllislamlıq postu Azərbaycan üçün müəyyən bir tarix və ənənəvi eks etdiyi üçün onun qorunub saxlanacağı, ancaq əsas səlahiyyətlərin dövlətə verilməsi gözənlər. Bu məqsədlər DQİDK-nin böyüdülməsi, yoxsa yeni Dini İşlər və ya Vəqf Nazirliyinin (*Türkiyə formatında - M.*) yaradılması ilə bağlı fikirlər var. Yerli gelmişkən, Vəqf Nazirliyinin yaradılması və dini işlərin dövlətin nəzarətində olması haqqda təkliflər AXC hakimiyyəti ilərində olsa da, sonradan bu plan baş tutmayıb.

Böyük ehtimalla Şeyxin yerinə kimin olması məsələsi, ardınca adı hallanan "varisin" ölkəni tərk edib getməsi "Şeyxdən sonra" mövzusunun gizli şəkildə müzakirə olunduğunun təsdiqləyir. Digər tərəfdən, bu cür informasiyaların Şeyxi incitdiyi, narahat etdiyi məlumdur. Şeyx isə şəxsi olaraq hələ də böyük nüfuzlu malikdir. Birbaşa ölkə prezidentinə çıxış imkanına sahibdir. Bundan başqa, qonşu ölkələrin, o cümlədən İran və Rusiya rəhbərliyi, dövlət başçıları ilə şəxsi münasibətləri var. Bu baxımdan, onun meydandan asanlıqla və tezliklə çəkilməyacəyini düşünənlər də var...

□ Mirzə ƏLİ

QMİ-nin bazasında dini nazırılık yarana bilər

Qafqaz Şeyxinin zəiflədilməsi prosesinin daha bir pərdəarxası...



Bu gün Paşazadələrin şərīkinin məhkəməsidir

Mügdət Həşimovun ilginc çıxışı gözlənilir

Bütün Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseyinovun sədriyi ilə Allahşükür Paşazadə, qardaşı Cavanşir Paşazadə və digər qohumlarının şərīki olmuş Mügdət Həşimovun işi üzrə proses davam etdiriləcək. Prosesdə M. Həşimov son söz deyəcək.

M. Həşimovun yaxınları redaksiyamıza bildiriblər ki, iş üzrə keçirilən bir neçə prosesdə çoxsaylı vəsatətlər verərək ittihamların əsəssiz olduğunu, əsl həqiqətin üzə çıxmamasına çalışıblar. Amma 10-dan artıq vəsatətin biri belə təmin olunmayıb. "Bizdə məhkəmə prosesinin izleyiciləri kimi belə qənaət formalışib ki, hakim qanunsuz, ədalətsiz və əsaslı hökmü qüvvədə saxlayacaq. Hami bilir ki, əslində cinayət Mügdət Həşimova qarşı törədilib. Barəsində saxta itti-



Onun həbsinə olan şikayəti isə Paşazadələrin adamı kimi tənqidi "Hacı Mazan" ləqəbli Ramazan Zeynalov imzalamışdır. Tərəflər arasında şərīklərin şer-

M. Həşimov şərīk işlətdikləri klinikanın qazandığı pulla həmin borcu ödəməli imis. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə M. Həşimov arasında bölünməliydi. M. Həşimov deputat C. Paşazadənin himayəsində olan "Aygün-C" MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada "Birgə fealiyyət haqda" müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və bugündən birdəfəlik Türkisiye köçən oğlu Məhəmməd, Cavanşir Paşazadənin qızı və kürəkəni olub. Buna görə də şeyxin həbsdə olan şərīki Mügdət Həşimovun vəkili Elçin Sadıqov apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırılmışdır. Vəkil Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin və digər şəxslərin məhkəmədə şəhəq qismində dindiriləməsi haqda vəsatət də çıxış etmişdi.

"Bu işdə sənədlərin saxlaşıdırılmasında iştirak etmiş Lala Zərbəliyeva, Cavanşir Paşazadənin əlavə şahid qismində dindiriləməsi istəyirik" deyə, vəkil qeyd etmişdi. Ötən prosesdə təsdirləndirilən Mügdət Həşimov deyib ki, sənəd-

lərdəki imzalar ona məxsus deyil: "Təessüf ki, birinci instansiya məhkəməsində bu işə baxılarən imza ilə bağlı ekspertiza təyin olunub məsələyə aydınlıq gətirilmədi. Ekspertiza haqda vəsatət qaldıraq da, təmin olunmadı. Ona görə bu vəsatəti yenidən qaldırıram".

Məhkəmə vəsatətləri təmin etməyib. "Hacı Mazan"ın nümayəndəsi Sirəcaddin Kərimov isə çıxışında deyib ki, onlar cəzanın yüngül olmasına narahatırlar. Vəkil Mügdət Həşimova ittiham olunduğu iki maddə ilə 20 il də cəza verile biləcəyini qeyd edib. Bu sözler Mügdət Həşimovu qəzəbləndirib. O, baş verənləri şou adlandırıb: "Bu, əməlli-başlı şoudur. Məlki işi getirib bu hədətə çatdırırlar. Amma yenə də əl çək-mirlər. 20 il verin, Allahşükür de, Cavanşir də rahatlaşın, əl çəksinlər məndən. Mənim də canım bu komedyadan qurtarsın".

Qeyd edək ki, M. Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə də ittiham irəli sürüllər. M. Həşimov ittihamları qəbul etmir.

□ E. MƏMMƏDƏLİYEV



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Dağlıq Qarabağ münaqişəsinin uzanması şübhəsiz ki, ən çox işgalçı Ermənistana, onun iqtisadiyyatına və əhalisinin durumuna ağır zərbədir. Ən azı ona görə ki, həll olunmamış konflikt ucbatından təcavüzkar ölkənin izolyasiyası davam edir və bu da onun xarici alemlə normal iqtisadi əlaqələr qurmaq, böyük layihələrə qatılmaq və əhalisinin normal yaşayışını təmin etməyi mümkünksüz edir. Üstəlik, dünya okeanının çıxışının olması Ermənistannı durumunu daha da ağırlaşdırır, ölkə ildən-ilə daha sürətlə boşalar.



Düşmən ölkənin hakimiyət rəsmiləri, hökuməti sözsüz ki, vəziyyəti də, neqativ tendensiyaları da elə bilsət. Lakin hakimiyətdə məhz "mühərbi partiya"nın, kriminal "Qarabağ klanını"nın olması problemin həllinin tezleşdirilməsini əngelleyir - hərçənd tekrar edirik, bu tezleşmə ən əvvəl erməni xalqının, Ermənistandan özüne lazımdır ki, iqtisadi-sosial və siyasi bataqlıqdan çıxa bilsin.

Maraqlıdır ki, bu arada Ermənistən xarici işlər naziri Edvard Nalbəndyan Qarabağ dair hansısa məxfi danışqların getdiyinə və ərazilərin qaytarılmasının da müzakirə predmeti olunduguna işaret vuran açıqlama verib.

"Ermenistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində "Qarabağ zonası üçün təhlükə yaratmayacaq" ərazilərin qaytarılmasını müzakirə edir". Bunu bazar ertəsi günü

Qarabağ



Qarabağ üçün BMT fürsəti - "yük" yerindən tərpənəcəkmi?

Ermənistən XİN başçısının gizli danışqlar getdiyi barədə anonsu - təbliğati gediş, yoxsa blef? İrəvan Bakı ilə dil tapmaq zorundadır, çünki...; erməni katolikosundan acı etiraf: "Gəlin, realist və səmimi olaq, Ermənistən boşalır, diaspora zəifləyir"

E.Nalbəndyan İrəvanda bildirib. "Ərazilərin qaytarılması ilə əlaqədar səhəbət təhlükəsizlik baxımından ne Qarabağ, nə də münaqişə üçün təhlükə yaratmayacaq ərazilərdən gedir" - erməni nazir deyib. "Başqa təfərrüatlar barədə məlumat verə bilmərəm, əks təqdirdə, danışqlar uğursuzluğa düşürələr", - deyə o qeyd edib.

Nalbəndyan ictimai reaksiyalardan çekinərək, detalları açmasa da, ayindir ki, Dağlıq Qarabağ ətrafindakı 7 rayon, yaxud ilk mərhelede heç olmasa, 5 rayon qeyd-şəryisiz boşaldılmayıncı, Azərbaycan heç bir halda Qarabağ məsələsində anlaşmanı yaxına buraxmayıcaq. Deməli, mühərribə riski de yüksək olaraq qalacaq. Böyük mühərbiə üçün isə Ermənistən nə insani, nə də maliyyə-iqtisadi potensialı yeterli deyil. Kasib Ermənistən növbəti Qarabağ savaşından sadəcə, çıxmaya bilər - hətta Rusiyadan hansısa yardım alsa belə. Bunu son vaxtlar bir sır erməni ekspertləri də açıq bilirlər.

Bu xüsusda Kiliya katolikosu 1-ci Aramın İrəvanda açılan Ermənistan-Diaspora forumunda etdiyi çıxışı zamanı dileyəndən bəzi etirafçılar diqqət çəkir və ən önemlisi, erməni toplumunda və diasporadakı bedbin ovqatı yaxşı əks etdirir.

Musavat.com-un AzadlıqRadiosunun erməni redaksiyasına istinaden verdiyi məlumatə görə, katolikos öz həmvətənlərinə xitabən deyib:

Dağlıq Qarabağ problemi

ise acı bağırsaq kimi uzanmaqdadır. Əlbəttə ki, bunda Rusyanın "xidməti" də böyükdür. Bəlkə də Ermənistənla bir an önce anlaşmaq mümkün olardı, di gəl, Moskva hazırla hər hansı Qarabağ anlaşmasında maraqlı deyil. Çünkü Kremlin esas hədəfi bu iki Cənubi Qafqaz respublikasının barışması yox, konflikt vasitəsi ilə onları öz orbitində saxlamaqdır.


Rusyanın ABŞ-la, NATO ilə münasibələrinin daha da gərginləşməyə üz tutduğu dönenədə Moskvadan Qarabağ düzünnü aqmaq istəyi, ümumiyyətə, görünür. Hərçənd Nalbəndyan hansısa gizli danışqların getdiyini deyir. Lakin bu, səf ictimai rəye hesablanmış təbliğati bir gediş də ola bilər.

"Ermənistən xarici işlər naziri Edvard Nalbəndyan Dağlıq Qarabağ ətrafindakı rayonların boşaldılması haqqında yeni heç nə deməyib. Bəziləri bu xəbərdən sensasiya düzəldir. Yenə cəmiyyətimizi yalandan ümidi ləndirməyək. Onsuz da ermənilər danışqların ilkin mərhələsində 5 rayonu boşaltmalıdırlar və bunu özləri də qəbul edirlər".

Politoloq Elxan Şahinoğlu bu barədə özünün facebook səhifəsində yazıb. "Nalbəndyan "Dağlıq Qarabağ təhlükə yaratmayan ərazilərin boşaldılması" ifadəsini işlədib. Bu o deməkdir ki, İrəvan Şuşa, Laçın və Kəlbəcəri boşaltmağı düşünür. Digər tə-

Hər halda, baxaq görek, sabah açılacaq BMT Baş Məclisinin növbəti sessiyasında Qarabağ mövzusunda hansı gelişmələr və temaslar olacaq. Qeyd edək ki, Azərbaycan və Ermənistən prezidentləri də sessiyada iştirak elemək üçün Nyu-Yorka gəliblər.

Bütün hallarda bu da bir fürsətdir ki, Qarabağ "yükü" heç olmasa, bir azca yerindən terpedilsin - baxmayaraq ki, ümid çox simvolikdir. Həm də o səbəbə ki, Ermənistən xeyli dərəcədə Rusiyadan asılıdır, Rusiya isə ABŞ-in məsələdə öne keçməsini esla istemir.



"Qırmızı Xaç" Şahbaz və Dilqəmin durumunu diqqətdə saxlayır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Ele娜 Ajmone Sessera ilə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının mezarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistən silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müzakirə aparıb.

Musavat.com Ombudsman Aparatına istinadən bildirir ki, E.Süleymanova D.Əsgərov və Ş.Quliyevin qaytarılmaması, dünya ictimaiyyətinin bu qeyri-hüquqi, qeyri-insani hadisəyə hələ də susqunluluqla yanaşdığınıñın beynəlxalq hüquq normalarına uyğun olmaması ilə bağlı narahatlığını ifadə edib.

E.A.Sessera BQXK-nin Azərbaycan nümayəndəliyinin fealiyyəti, xüsusilə sərhədboyu rayonlarda heyata keçirilən layihələr, icmalarla aparılan iş barədə məlumat verib, həmçinin D.Əsgərov və Ş.Quliyevin vəziyyətlərini daim diqqət mərkəzində saxladıqlarını, ailələri ilə müntəzəm əlaqələrin yaradılmasına nail olduqlarını bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliiyyəsi əsasında, Səhifəni hazırladı: Siyaset şöbəsi



Mağazada sillələnən, çəmənlilikdə şalvari çıxarılan...

Samir SARI

Keçən il sosial şəbəkədə gündəlik müşahidəmdən çıxış edərək yazmışdım ki, eğer küçədə camaatın bir "Niva" sürücüsünü yere yixib çırpdığını görəniz, bilin ki, günah döyüldəndədir.

Bunu zarafatla, hər gün yanından qəza şəraitini yaradaraq ötüb keçən "Niva"lara görə yazmışdım. Gerçəkdən də son vaxtlar bu avtomobil markasının sükanı arxasında oturanlarda qəribə hallar baş verir, elə bilirlər ki, "Niva" fransız filmi "Fantomas"dakı maşın kimi qanad çıxarıb uçacaq, ya da özleri Alonso-zaddırlar, son sürətə şüfüyürler.

Əlbəttə ki, küçədə adamı döymək, hətta ağır təqsiri olsa belə, özbaşına cəzalandırmaq olmaz. Bəlkə üstüne çəkinib-dartınmaq, qolaylanmaq, yüngül bir itəletmə, ince bir sillə vurmaq olar, amma fiziki xəsarət yetirirsənə, bu cinyət əməlidir, cavab vermək lazımlı gelir.

Son günlər bu xüsusda çoxlu videoalar yayılıb. Hamisində da kimise döyür, şapalaqlayıb, işgənce verirlər. Məsələn, o videoaların birində görünür ki, çalışdığı mağazada həddi-buluşa çatmayan qızı sataşan satıcı kişi, qızın atası və bir eziyi tərəfindən məhsər ayağına çəkilib. Onlar 35-40 yaşlı satıcıyı söye-söye sillələyirlər, o da müqavimət-filan göstərmir, eləcə "qadan alım, eləmeyin, papam görecək" deyir, arada qulun kimi çığırı. Qeyzlənmis ata isə sillədən döşəyir və söyür.

Bu videoya baxan adamların 10-da 9-u deyir ki, adamı düz eleyib mələdlərlər. Çünkü neinki azyaşlı qız, heç bir qadına sataşmaq olmaz. Yalnız 10-da 1 adam deyə biler ki, hökumət var, qanun var, zərərçəkənlər polisə müraciət eləsinlər.

İndi siz təsəvvür edin ki, bir ata sataşılmış qızının əlinənən tutub polise gedir, oturub ərizə yazar ki, filan mağazanın satıcısı qızımı "nə bomba şəysən, aaz" deyib, xahiş edirəm, tədbir görün. Belə ataya neinki küçədə-məhəllədə, heç polis bölməsində də hörmət qoymazlar, ərizəsini alıb bir künca tolazlayırlar, deyerlər, yaxşı, biz o adamı çağırıb tənbeh edərik.

Ancaq adam polise getmir, birbaşa mağazaya gedir və türk filmlərinin təcavüzü obrazlarına oxşayan kişini sillələyir, fikirləşir ki, qoy polise o getsin. O da bu cür təhqir olunsa da, polisə getmir. Çünkü nə tort yediğini bilir.

Başqa bir video isə heç nə deyiləsdir, nə göstəriləsi. Kiminə arvadını qaçırmış bir kişini döyüb huşuz vəziyyətə salıb, çəmənə uzadıblar, köynəyini tamamilə, şalvarını da yarıya qədər əynindən çıxarırlar və adamı qəti şəkildə cəzalandırmaq üçün butulka axtarırlar. Ən pisi odur ki, butulkarı tapırlar... Adam da yerdə döşəlidir və anatomiyasından xəbəri yoxdur...

Bu, əlbəttə, cinayətdir, yolverilməz hərəkətdir, ağır cəzası var, heç kəsi belə cəzalandırmaq, alçaltmaq olmaz.

Di gəl, arvadı qaçırmış kişi öz haqqını hüquq-mühafizə orqanlarında, qanunda axtarsa, el-obada heç kəs onu kişi saymayıacaq, dalınca güləcəklər, salam verməyəcəklər, çayçıya çıxa bilməyəcək. Amma o, türkün sözü, irz düşmənnini butulka ilə cazalandırırsa, gedib yatıb-çıxacaq, hamı da deyəcək, halal olsun, kişi adamıdır. Bu deyə onun öldürmədiyi, amma ölümündən bətrər günə qoymuşdur arvadqaçan kişi el içine çıxa bilməyəcək, abır-həyəsi varsa, köçüb gedəcək.

Bax, mentalitet belə şeydir, student qardaş.

Fiziki zorakılıq barədə ən sonuncu video avtobus sürücüsünün döyülməsini əks etdirən videodur. Allah tərəfi, bura da sürücüdə günah yoxdur. Adam heç kəsə sataşmır, eləcə deyir ki, arxa qapını açmaq olmaz, hər kəs on qapıdan minməlidir. Bunun üstündə onu döyürlər.

Bu videoya baxan 10-da 9-u sürücünü döyen qınayır.

Belə zorakılıq edənlər nə fikirləşirlər, görəsen? Yeni belə bir əməl tərəfdənə fikirləşmirlər ki, həmin o sürücünün idmançı oğlu ola bilər, gəlib adamı axtarar, tapar. Üstəlik, şəhər də videokamera ilə doludur, nəsə bir qəlet qırıb gizlənmək mümkün deyil.

Odur, keçmiş deputatin oğlu da işıqpulu yığanı sillələyib, tutub qoyublar içəri.

Bir sözlə, Mövlana demişkən, adam gərək elinə, belinə, dilinə sahib olsun. Olmayıanda birini gəlib mağazada şapalaqlayırlar, birini çəmənə uzadıb şalvarını çıxarırlar, o birini də tutub ağızibər salırlar. Biabırılıq olur. Ən pisi də odur ki, bu biabırılığın videosunu çəkib ölkəyə yayarlar.

"Niva" sürünlərə gəlinçə, görəniz ki, onları maşından endirib çırırlar, ellərindən alın, polis çağırın...

ranla ABŞ arasında
ki nüve qalmaqlı
son günlərdə daha da
artıb. ABŞ hökumətinin
ötən həftə İran
əleyhina yeni sanksiyalar
tətbiq etməsindən
sonra gərginlik durma-
dan yüksəlir. Rəsmi Va-
sinqtonun rəsmi Tehra-
na qarşı nüve sanksiyalarının
müddətini 120 gün
uzatması da narazılığın
qarşısını almır.

İranın nüve məsələsində
razılışlığı BMT-nin 5 daimi
üzvü və üsteğəl, Almaniyanın
Nyu-Yorkda bu məsələ
ile bağlı toplanması cənub
qonşumuzu hərəkətə gəti-
rib.

"Iran Birgə Hərəkəfli Fə-
aliyyət Planını (BHFP) imzalayı-
yan bütün tərəfləri öz öhdəliklərinə eməl etməye çə-
ğırır və bildirir ki, razılışma-
nın pozulması bütün dünya
ictimaiyyətinə ziyan vura-
caq".

SalamNews RIA "Novos-
ti"yə istinadən xəber verir
ki, bu barədə İranın vit-
se-prezidenti, ölkənin atom
enerjisi üzrə təşkilatının
(IAET) rəhbəri Əli Əkbər Sa-
lehi bildirib.

"İndi iştirakçılardan birinin
BHFP-nin tam həyata keçiril-
məsi istiqamətində yaratıldığı
qəbulədilməz çətinliklər və
maneelərin ətraflı təhlili üçün
vaxt deyil. Lakin bütün iştirak-
çılardan nüve razılışmasını yeri-
ne yetirməlidirlər. Bütün iştirak-
çılardan istisnalar olmamaqla
bu işdə məsuliyyət daşıyır.
Hər ölkə vicdanla öz öhdəliklərinə
yerinə yetirmək məcburiyyətindədir", - deyə o, MA-
GATE Baş Konfransının 61-ci
sessiyasının plenar iclasında-
Kİ çıxışı zamanı deyib.

İranın BMT-dəki nü-
məyəndəsi Qulaməli Xoşru bil-
dirib ki, ABŞ xarici siyasetin-
de bir vasitə olaraq sanksiyani
kənarə qoymalıdır. Nü-
ve anlaşmasına əsasən ABŞ
Əhatəli Müştərek Təşəbbüs
Programını qorunaklı və
ön-cədən tətbiq olunan sanksiyalar
durdurulmalıdır. İran
əleyhine nüve sanksiyalarının
dayandırılmasıının müddəti-
nin artırılmasına gəlib
çatıqdır, amerikalılar ABŞ
xalqı və Konqresinə sərt
mögqədə durduqlarını gös-
tərmək üçün bir sıra şəxsləri
əsəssiz səbəblərlə sanksiyalar
siyahısına əlavə edir və
yeni sanksiyaların nüve
sanksiyalarına aid olmadığını
iddia edirlər".

**İran prezidenti Həsən
Ruhani** fransız həmkarı Em-
manuel Makronla bazar ertə-
si günü Nyu-Yorkdakı görüs-
ü zamanı ABŞ-in həzirki
hökumətinin davranışlarını
dünya ictimaiyyəti üçün ni-
garanedici adlandırdı: "Nü-
ve anlaşmasına nəzarət



İranın atom bombası

Nyu-Yorkda "parlaya bilər"

Politoloq: "İran ikinci Şimali Koreyaya çevriləcək və nüve silahının istehsalına başlayacaq"

edən yeganə qurum Atom lərdən heç biri geri çəkilmək Enerjisi üzrə Beynəlxalq fikrində deyil. Amerikanın Agentliyidir. Bu agentlik indi- dişsiz siyasetinin qarşısında yə qədər yeddi dəfə açıq-aşkar şəkildə İranın anlaşmaya sadiq qaldığını vurğulayıb və hissə-hissə yerinə yetirdiyi göz önündədir. Siyasi şərhçilər proseslərin bu şəkildə getməyəcəyini, İranın geri çəkilməyəcəyi təqdirdə Rusiya kimi ciddi təzyiqlər altında qalacağını bildirirlər.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, İranla bağlı baş verənlər dünyə üçün əlavə gərginlik yaradır: "Dünyanın Şimali Koreya kimi ciddi problemi var. Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyaseti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mo- gerini nüve müqaviləsinin əhəmiyyətini vurgulayıb.

İslamazeri.com "NBC News"-a istinadən xəber verir ki, Moqerini yayılmışlığı bəyanatda Əhatəli Birgə Fəaliyyət Planı kimi tanınan nüve müqaviləsinin beynəlxalq müqavilə olduğunu qeyd edərək, BMT Təhlükəsizlik Şurasının bu müqaviləni dəstəklədiyini bildirib.

Moqerini KOEP nüve müqaviləsinin yaxşı və güclü bir müqavilə olduğunu bildirərək qeyd edib ki, bu müqavilədə bütün tərəflərin məsələlərini təsdiq etməli. Bəli, ABŞ prezidenti Donald Tramp özündən əvvəlki prezident Barak Obamanın Tehranla imzaladığı nüve anlaşmاسından imtina edəcəyini deyir. Əger bu baş verərsə, İran ikinci Şimali Koreyaya çevriləcək və nüve silahının istehsalına başlayacaq. Bu, heç kimə sərfəli deyil. Ona görə də düşünürəm ki, İranla bağlı problem yaratmaq imkanına malikdirlər. Bəli, ABŞ

prezidenti Donald Tramp özündən əvvəlki prezident Barak Obamanın Tehranla imzaladığı nüve anlaşmاسından imtina edəcəyini deyir. Əger bu baş verərsə, İran ikinci Şimali Koreyaya çevriləcək və nüve silahının istehsalına başlayacaq. Bu, heç kimə sərfəli deyil. Ona görə də düşünürəm ki, İranla qarşı yeni sanksiyalar qəbul olunmayıacaq və Tramp mövcud sazişdən imtina etməyəcək. Donald Tramp xarici siyasetdə ciddi çağrılarla üz-üzə qalıb. Bunlardan bir neçəsini qeyd etmək olar. Bu, Ukrayna, Suriya,

Şimali Koreya və beynəlxalq terrorçulara qarşı mübarizə tədbirləridir. Açıq demek lazımdır ki, bu istiqamətlərin heç birində Ağ Ev sahibinin uğuru yoxdur. Ona görə də mənştiqle Tramp oturduğu yerdə özüne İran adlı əlavə problem yaratmamalıdır. Diğer tərəfdən, Rusiya Amerikanın problemlərindən öz məqsədləri üçün məharətlə istifadə edir. Tramp İranla qarşı sanksiyaları sərtləşdirərək və nüve anlaşmasından çıxarsa, Kreml bu vəziyyətdən də öz məqsədləri üçün istifadə edəcək. Ona görə də düşünürəm ki, Trampin müşavirləri sonda onu İranla bağlı yanlış adımdan çəkindiircəklər".

Politoloq onu da qeyd etdi ki, Trampin prezidentliyi dövründə Amerikanın İranla münasibətləri normallaşmayacaq: "Barak Obamanın dövründə belə bir ehtimal var idi. Trampın alınmayacaq. Ümumiyyətlə, Trampin Avrasiya siyaseti qeyri-müyyəyəndir. Onun və administrasiyasının bu bölgədən nə istədiyi bəlli deyil. Tehran isə bölgədə mövqelərini gücləndirmək meşğuldur və bu zaman İran Amerikanın yanlışlarından məharətlə istifadə edir. Məsələn, Amerika ordusu İraqa daxil oldu və Səddam Hüseyni devirdi. İraqda sonrakı proseslərdən İran uduşu çıxdı. Səddam Hüseyn İranın düşməni idi. İraqın yeni hakimiyyətləri isə İranın müttəfiqləridir. Çünkü İraqda qurulan hökumətlər siyasi coxluğuuna əsaslanır. İraqın Suriyadakı mövqeləri də Amerikanın bu ölkədəki mövqelərindən dayanıqlıdır".

□ Cavanşir Abbaslı

Bəziləri üçün 13 rəqəminin ayağı çox ağırdı, bəziləri üçün isə çox yün-gül. Təəccüblənməyin, in-diki Roma Papası 1-ci Fransisk sonuncularlandı. Karyerasının on parlaq nöqtələrində bu tərs rəqəm həmişə papaya düşərli olub. 13 mart 1969-cu ildə o, ilk dəfə keşisliyi başlayıb. Roma papası vəzifəsi-ne 13 mart 2013-cü ildə la-yiq görülləb.

Ancaq Papa 1-ci Fransiski hakimiyyət Olimpine qaldırın gizli əl təkcə elə nəhs 13 rəqəmi ilə eləqəli deyil. Ortada daha şübhəli, izahsız episodlar da var. Yəni 1-ci Fransisk fenomenin sıri, numerologiyada yox... yox... tamam başqa səmtdə-maliyyə sahəsindədir. O, papa kürsüsüne qalxmazdan azca əvvəl Vatikanı çox ciddi maliyyə böhranı buruyub. Dünya perdeərxası qüvvələri, ilk növbədə "Malta cəngavərləri" Vatikan bankını ("Istituto per le Opere di Religione") o vaxt sanki iflic ediblər. 1 yanvar 2013-cü ildə bütün Vatikan əra-zisində bank ödənişləri dayandırılır. Plastik kartlar dönür tul-lantiya. Heç nəyə yaramır. Böhran 9 fevraladək belə davam edib.

Həmin gün "13" rəqəmi yene də hadisələrin axarına mü-daxilə etməyi bacarır. Həmin gün 2013-cü ildə yaradılmış "Malta cəngavərləri" təriqətinin mindən çox məxfi fəal üzvü Vatikanə toplaşır. Papa ilə tacili görüş tələb edirlər. Görüşdən cəmi-cümələtan 2 gün sonra-11 fevral tarixində Papa 16-ci Be-nedikt indiyədək görməmiş ad-dima əl atır. Öz istefasını elan edir.

Hadisələrin sonrakı axarı sanki papanın bu gecikmiş ad-dimina bənd imiş. Ele sabahısı gün büs-bütün Vatikan banko-matlari işe düşürlər. Katolik kilsələri bütün dünyada öz maliyyə hesablarına giriş haqqı qaza-nırlar. 15 fevral 2013-cü ildə "Malta cəngavərləri"nin nami-zədi Frayberq Vatikan bankının yeni icraçı direktoru vəzifəsinə getirilir.

Yadda saxlayın, 15 fevral həm də "Malta cəngavərləri" təriqətinin doğum günüdür. Təyinatın bu gənə təyin olunması, mənəcə, heç də kor təsədülə əlaqəli deyildir.

Beləliklə, 2013-cü ildə Vatikanında bir növ gizli saray çevriliyi baş tutub. Vatikanın maliyyə qurumları düşüb Malta cəngavərlərinin nazarətinə. Papa kürsüsüne isə bir başqa məxfi təriqətin-iezuitlərin namizədi olan 1-ci Fransisk gətirilib.

Təbət, ilahi qüvvələr özü-nəməxsus şəkildə cavab verir-lər bütün bunlara. 11 fevralda katolik kilsəsinin Romadakı baş məbedine-Müqəddəs Pavel kilsəsinin uca qülləsinə öz ildirim zərbələrini sancırlar. Hadisə, izsiz-filansız ötüşmür. Düşür jurnalistlərin fotokame-ralarına. Dünya mətbuatında əsl sunami dalğası qalxır: "Göylər, katoliklər xəbərdarlıq göndərir, deyəsən. Belə ol-maz. Növbəti papanı çətin gün-lər gözləyir".



27 ildir televizora baxmayan papa

Uşaqlıqda kimyaçı olmaq arzusu ilə yaşayan Roma Papası 1-ci Fransisk haqqında maraqlı bilgiler

Sonrakı hadisələr, Silvio Berluskoninin həbs cəzası, növbəti məşhur bir Vatikan Bankının intiharı ilə yadda qalır. Sonra növbə çatr seçkilərə. 13 mart 2013-cü ildə Buñenes-Ayres arxiyepiskopu Xorxe Mario Bergolo Vatikan kürsüsüne qal-xib 1-ci Fransisk adı ilə öz selahiyətlərinin icrasına başlayır.

Yaxşı kimdir bu növbəti Roma papası? Gelin bunu özümü-zü ayırdı edək indi.

DOSYE: Roma Papası 1-ci Fransisk. 17 dekabr 1936-cı ilde Argentinada məskunlaşmış italyalı mühacirlərinin kasib ailəsində dünyaya göz açıb. Çok uşaqlı ailənin sonbaşyıdır. Uşaqlıqda kimyaçı olmaq arzu-su ilə yaşayış bir müddət. Kim-yəvi laboratoriyada laborant da işləyib həttə.

XOBBIŞİ: Latin Ameri-kasına mənsubiyəti futbol əzarkeşiyində özünü göstərir ancaq. O, Argentinanın məşhur "San Lorenzo" futbol klubunun fəal əzarkeşidir. Ancaq bilmək olmur bu oyunları nece seyr edir indi. O, 1990-cı ildən televi-zorlara baxırı axı.

PEŞƏ FAİLİYYƏTİ: Gəncli-yində müəllim də işləyib. Gecə barlarında cangüdənlək edib bir ara. Yeniyetmə yaşlarında qız-larla, qadınlarla təmasları indi-yədək xatirəsindədir. Sonra isə...

Sonra isə ağ ləkələr var bu qəliz bioqrafiyada.

GİZLİNLERİ: 1945-ci ildən sonra Argentinaya sığınmış mühacirlər arasında almanın, Ukraynalılar sayca lap çıxdular. Xorxe Mario o zamanlar bu ac-yalavac siyasi pənahənde-lərə çox baxır, çox baxır... Gedir

dayanır Ukrayna katolik keşişi Stepan Çmilin yanında. Xeyir-xah katoliklərin "Salezian məktəbi"ne üzvlüyü Xorxe Marioya imkan verir ki, bu siyasi qaçqınlarla six təmaslara keçsin. 1-ci Fransiskin səhər-səhər dan yeri hele sökülməmiş yuxudan durması, sadəliyi, aza qane olması məhz o zamanın yadigarıdır. Əfsanəvi Stepan Çmil bu gənce çox sirlərini etibar edir. Hətta ona az-maz Ukrayna dilini de öyrədir. Daha nə öyrədir o, bu tələbəsinə? Sözu burda indi-ki Ukrayna katoliklərinin rəhbəri Svyatoslav Şevçuka versə də-ha yaxşı olar: "Stepan Çmil sonradan Romaya gətirdirilib. Orda da dəfn edilib. 1-ci Fransisk papa seçilən kimi ilk növbədə həmin Stepan Çmil katolik kilsəsinin müqəddəsləri siyahısına daxil edib".

Məhz bu Stepan Çmilin müsbət təsiri, təkidi neticəsində 11 mart 1958-ci ildən o, öz həyatını iezuit təriqətinə bağlayır. Tehsil aldığı "Vilya Devoto" seminariyada Dominikan rahiblərindən ayrılib keçir iezuitlərin düşərgəsinə.

Iezuitlərə xas bir çox cəhət-lərinə papa məhz o zaman yiye-lənir. Məsələn, Vatikanə daxil olunca həm dəbəbəli iqamət-gahdan imtina edib, həm payla-dıq zirehli avtomobilindən. Kasıbsayağı həyatı çox sevir. Argentinada yaşadığı vaxt həmişə ictimai neqliyyatdan istifadə etməyi ilə öz həmkarlar-dən seçilər. Qırmızı mahut-dan tikilmiş ənənəvi papa geyi-mine biganədir. Ağ libasları da-ha çox sevir. Romaya Buñenes-Ayresdən birəcə kiçicik çə-madanla gəlib. Televizorun ma-vi ekranına 1990-ci ildən bax-



SEVİB OXUDUĞU YAZIÇI-LAR: Borxes, Dostoyevskiy.

ADƏTLƏRİ: 21 yaşında bərk xəstəlinib, sağalmaz infeksiyaya yoluxub. Neticədə həkimlər onun bir ciyərini kəsib götürüb. Ancaq bu gün də o, ağı xəstələrlə görüşməkdən keçinmir. Adətinə davam etdirir indi də. 2001-ci ildə o, 12 QÇİS xəstəsinin ayaqlarını yuyub. Üzlərinə öz busəsini həkk edib. Ötən il Romadakı iqamətgahına 21 Suriya qaçqını dəvət edib. Sevdiyi Argentina şirniyyatlarını bu qaçqınlara dadızdırıb.

ŞƏXSİ ARXİVİ: Burdakı ən dəyərli sənəd nənesi Rozanın vəsiyyətnaməsidir. Çətin anlarında 266-ci Papa vəsiyyətnaməni dərin qutudan çıxarıb dö-nə-döne oxuyur özü üçün.

AZƏRBAYCAN SƏFƏRİ: O, bizdə katolik prefekturasını ya-radaraya başına özü kimi salezi-an rahibi Vladimir Faketenə gətirib. Azərbaycan poçt markala-rından biri üzərində bu 266-ci papanın siması həkk edilib, bi-ləsiz.

hədəfi sadəymiş- solcu FARK partizanları ilə iqtidər yanlılarını danişqı masası arxasında otuzdurmaq.

Düzü, Latin Amerikası sol-cuları 1-ci Fransiske çox da üz verməzler. Deyərlər, o, Argentina yepiskopu iken ölkədəki çox sayılı cinayətlərə göz yu-mub. Xunta tərəfindən hətta keşşələrin oğurlanıb öldürülməsi-nə belə etiraz etməyib.

Bu və ya digər sərt ittiham-lar səfərin axırıcı günü mistik mənada 1-ci Fransiske cəzalan-dırır bir növ. Kartaxena şəhərin-dəki yetimlər evinə tələsərən papa qəfil öz "papamobil"ində qəza keçirir. Qəfil, yetimlərdən biri özünü atr avtomobilin tə-kələrə altına. Sürəcü məcbur qalır ayağını eyləcə bassın. Mü-vazinətini saxlaya bilməyen pa-pa gedib girir avtomobilin ön şü-şəsine. Neticədə görürər-bi...bu nedir belə? Papanın qaşı çərtilib, gözünün altı göyərib. Bu sifetdə də 1-ci Fransisk məcbur qalır Kolumbiya yetim-lərinin salamlasın. Mühafizə rəhbəri Domeniko Canni öz istefə-sini gətirir gözü qarşısına. Mə-tibat rəhbəri Qreq Berq jurna-listlərə 1-ci Fransiskin kiçik açıqlamasını ötürür bu tale zər-bəsi haqqında: "Məni gözüm-dən vurdular burda. Sağlığımı şükür edirəm".

1953-cü ildə, hələ 17 yaşında, ənənəvi katolik etirafı za-manı özündə ilahi bir hal hiss edən Papa 1-ci Fransisk, görə-sən, bu neməti, bu dəyeri in-di-yəcən özündə saxlaya bilibmi?

Hadisəleri izleyək. Sualı-mızın dəqiq cavabı məhz orda səslənəcək axı.

□ **Həmid HERİSCİ**

2 018-ci il dövlət bütçəsinin və icmal bütçənin layihələri, habelə növbəti üç il üçün icmal bütçənin göstəriciləri Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Hələ ki bütçə layihəsinin detalları ictimaiyyətə açıqlanmayıb. Bununla belə, növbəti ilin bütçəsində prioritet sahələrin nələr olacaqı iqtisadçılar bəlliidir. Cəmiyyəti maraqlandıran məqamlardan biri 2018-ci ilin bütçəsində neftin qiymətinin neçə dollardan götürürləcəyidir. Digər bir məqam isə sosial xərclərin artıb-artmayacağı ilə bağlıdır.

2018-ci ilin bütçə proqnozlarını dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, növbəti ilin dövlət bütçəsi hazırlananda ötən ilin və bu ilin dövlət bütçəsində olduğu kimi hökumət daha ehtiyatlı mövqe nümayiş etdirməyə çalışacaq: "Xüsusile investisiya xərcləri 2017-ci ildən heç də çox artıq olmayıacaq. Burada həssas məqamlardan biri də neftin qiymətidir. Neftin qiymətinin müəyyənləşdirilməsi daha ehtiyatlı bir indiqator üzərində aparılacaq. Bu göstəricinin 45-50 dollar arasında müəyyən edilməsi proqnozlaşdırılır".

Iqtisadçı vurğuladı ki, bütçənin sosial yükü onun ümumi həcmində əvvəlki illə müqayisədə artacaq: "Çünki sosial xərclərdə 2017-ci ildə baş verən inflasiya nəzərə alı-

"Növbəti ilin dövlət bütçəsində hökumət daha ehtiyatlı olacaq"

Rəşad Həsənov: "Bütçədə neftin qiymətinin 45-50 dollar arasında müəyyən edilməsi proqnozlaşdırılır"



nacaq. Bu inflasiyaya uyğun emək haqlarına müəyyən korolaraq, ola bilsin ki, ilin son aylarında biz 2018-ci il üçün dövlət sektorunda çalışanların

sosial yükünü artıracaq. Daha doğrusu, dövlət bütçəsində sosial xərclərin payının cari ille müqayisədə daha artıq olmasına şərtləndirəcək. Böyük ehtimalla Neft Fondundan köçürmələrin həcmində də ehtiyatlılıq nümayiş etdiriləcək. 2018-ci il üçün Neft Fondundan köçürmə təxminən 6-7 milyard manat arasında olacaq".

Iqtisadçı daha bir məqama diqqət çekərək bildirdi ki, 2018-ci ildə dövlət bütçəsi hazırlanarkən strateji yol xəritələrində nəzərdə tutulan müəyyən hödəflərə uyğun xərclərin öz əksini tapması ehtimalı vardır: "Bugünlərde yaradılması nəzərdə tutulan Zəmanet Fonunun nizamnamə kapitalının formallaşması istiqamətində xərclər də çox güman ki, büt-

cəd öz əksini tapacaqdır. Diğer bu kimi strateji yol xəritələrində nəzərdə tutulan fealiyyətlərin icrası ilə bağlı xərclər də öz əksini tapacaqdır. Sahibkarlığın inkişafına hədəflənən istiqamətlər üzrə ayırmaların həcmində də artımlar gözənlər".

R. Həsənovun sözlərinə görə, gələn ilin bütçə layihəsində xərçi borcların ödənilmə limiti 2017-ci ildə olduğu kimi, yenə də yüksək olacaq: "Çünki 2018-ci ildə dövlətin borc yükü də çox olacaq. Beynəlxalq Bankın borc öhdəlikləri üzrə ödənişlərin yerine yetiriləsi, eyni zamanda həzirdə dövlətə məxsus müəssisələrin zərərlə işləməsi nəticəsində yaranan dövlət zəmanətli borcların icrası ilə bağlı xərclərin də çox olması, bu-

nun yükünün də bütçənin üzərinə düşməsi 2018-ci ildə xarici borclar üçün ayırmaların 15-20 faiz ətrafında artmasına getirib çıxaracaq".

Ekspert vurğuladı ki, bütçədə həmçinin kənd təsərrüfatının inkişafına ayrılan xərclər də artacaq: "Çünki il ərzində kənd təsərrüfatında subsidiyalışma ilə bağlı qərarlar, sərəncamlar imzalanıb. Bu da son nəticədə kənd təsərrüfatı fealiyyətində subsidiyalışma xərclərini artıracaq. Hökumətin son 3 ildə aqrar sektorun inkişafına də çox fokuslandığı nəzərə alsaq, ilk növbədə kənd təsərrüfatı yanında xidmət göstərən fond üçün ayırmaların də həcmində artım nəzərdə tutula bilər".

□ Nərgiz LİFTİYEVA

Məktəbdən kənar qalan qızlar: ekspertlər problemdən çıxış yolu təklif edirlər

Qız uşaqlarının təhsil almاسında müvafiq qurumlarla birgə valideynlər də məsuliyyət daşıyır...

Bəki kəndlərində qızlar məktəbdən kənardə qalması məsəlesi gündəmə gətirilib. Belə ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva komitənin iclasında bildirib ki, bu gün Azərbaycanın ən ucqar kəndlərdə belə qızları oxudurlar, qızlar 11-ci sinfi bitirib ali məktəbə qəbul olur.

"Amma burdan-bura Bakı-ətrafi bütün kəndlərdə qızlara qadağa qoyulub. Bu kəndlərin çoxunda valideyn 14-15 yaşındaki qızını məktəbdən çıxarıb nişanlayır. Əvvəl qızı daha erkən yaşda əre verirdilər, indi isə qanunvericilik sərtləşdirildiyindən qızı 2-3 il nişanlı saxlayıb sonra toy edirlər. Bunun səbəbinə soruşduqda cavab olaraq "əger biz qızı məktəbə göndərsək, kənd camaati bizi qızınay" deyirlər. Biz bu stereotipi ləğv etməliyik. Bununla heç cür razılışmaq olmaz. Əger gələcək üçün yüksək təhsilli nəsil haqqında danışırıqsa, ilk növbədə o nəslin anası təhsil almmalıdır. Bu gün mövcud olan problemlər, eləcə də Nardarandakı problemlər də belə hadisələrlə bağlıdır. Təklif edərdim ki, biz he-



min kəndlərin daxil olduğu rayonların icra başçıları və təhsil şöbələri, oranın məktəb müəllimləri ilə danışaraq onlarla tədbirlər keçirək. Sovet dövründə kim dərse getmirdi, müəllimlər bir-bir evlərə gedib səbəblərini soruşurdu, məsələyə ciddi yanaşılırdı. Amma indi nədənse müəllimlər və məktəblər bu məsələnin qarşısında susurlar. Bu hal hətta kütłəvi xarakter daşıyır. Bakı

kəndlərində "qız uşağı nədir, 8-9 sinifdən sonra təhsil almaq nədir" fikri tam geniş yayılıb. Bu istiqamətdə hər birimizin eməli şəkildə iş görməsinin tərefdəriyam", - deyə komitə üzvü qeyd edib.

Məsələ ilə bağlı "Yeni Müsavat" a danişan təhsil üzrə ekspert Məlahət Mürşüdü bilirdi ki, sovet dönməndə icbari təhsil tətbiq olunurdu və heç kim məktəbdən qala bil-

məzdi: "Buna çox ciddi yanaşılırdı. Məsələ odur ki, qanunda 9 illik icbari təhsilə bağlı dəyişiklik edildi. 2009-cu ildə bu qanun qüvvəyə minən ərefədə də qeyd edirdik ki, bu, yolverilməzdirdir. Çünkü uşaqların 9-cu sinifdən sonra təhsildən yayınma halları çoxalacaqdır. Deyirdik ki, bu, kütłəvi hal alacaq və nəticədə ölkədə yeniyetmələr tərefindən töredilən cinayətlər də çoxalacaq.

Diger təhsil eksperti Eti-bar Əliyev isə məsələdə də çox valideynlərin günahkar olduğunu vurğuladı: "Əlbette ki, sovet hökuməti vaxtı təhsildən yayınma yarımçıq qalır. Getdikcə təhsilsiz qızların sayı artır ki, bu da qeyd etdiyimiz qanundan irəli gələn məsəlidir".

Eyni zamanda qızların təhsildən yarımcıq çıxarılması da valideynlərə bir fırsat olacaq və deyecəklər "9 il oxudu, da-ha bəsdir".

Hacı Zeynalabdin Tağıyev deyirdi ki, anaları təhsilsiz olan millet kordur. Biz də icbari təhsili 9 illik etməkən analarımızın təhsilinin yarımcıq qalmasına, millətimizin isə bu baxımdan kor olmasına səbəb olduq. Çünkü icbari təhsilin özü də qızların məktəbdən yayınmasına əsas motivasiyadır. Gövhər xanımın qaldırdığı məsəle ilə tam razıyam. Təkcə Bakı-ətrafinda olan kəndlər deyil, cənub bölgəsində, şimal kəndlərində də vəziyyət eynidir. Kəndlər var ki, 9-cu sinif çatılan kimi valideynlər qızlarını məktəbdən çıxarıb, ya erə verirlər, ya da evdə oturdurlar. Çünkü onların təhsillərini davam etdirməleri üçün bizdə yetərinə peşə-texniki məktəbləri yoxdur. Həmçinin kolleclər də ödənişlidir. Nəticədə qızlar evlərdə otururlar və təhsilsiz nəsil böyüyür. Bu, ölkənin də iqtisadi rifahına zidd olan məsəlidir. 11 illik təhsil alıclarla heç olmasa onlar hüquqlarını az çox öyrənirlər, sosial davranışlara, mənəvi dəyərlərə sahib olurlar. Halbuki 9 illik icbari təhsilsədən sonra hamısı yarımcıq qalır. Getdikcə təhsilsiz qızların sayı artır ki, bu da qeyd etdiyimiz qanundan irəli gələn məsəlidir".

Diger təhsil eksperti Eti-bar Əliyev isə məsələdə də çox valideynlərin günahkar olduğunu vurğuladı: "Əlbette ki, sovet hökuməti vaxtı təhsildən yayınma yarımçıq qalır. Getdikcə təhsilsiz qızların sayı artır ki, bu da qeyd etdiyimiz qanundan irəli gələn məsəlidir".

□ Əli Rais

Yeni tədris ilinin başlanması ile valideynlərin də əziyyətli günləri başlamış. Bütün gün işdə qayğılar, məşət problemlərinin öhdəsindən galmaya çalışanlar axşam da uşaqların ev tapşırıqlarını etmək məcburiyyətindədir. Neco deyərlər, ikinci növbəli iş kimi. Məsələn, siz bir əlinizdə dolma büküb, o biri əlinizdə uşağın "Həyat bilgisi"ndən verilən tapşırığını yumurtadan hazırlanmış toyuq maketini ərsəyə getirmək zorunda qalırsınız.

Hərdən de müəllim(ə)lərin belə iradları ilə qarşılaşırız: "Sizin uşaq riyaziyyatı o qədər də yaxşı qavramır. Onunla məşgül olun."

Halbuki Pensilvaniya Universiteti professorlarından biri sübut edib ki, sağirdin ev tapşırıqlarını yerine yetirme dərəcəsi, səviyyəsi heç də onun savadının, tehsildə uğur qazanmasının göstəricisi ola bilməz. Amma bu, heç cür ev tapşırıqlarının leğvi ilə nəticələnmir. Musavat.com Rusiya mətbuatına istinadən valideynlərin ev tapşırıqlarının yerinə yetirilməsindəki rolü, iştirakı barede bir araşdırmanın nticəsinə səzə təqdim edir. Oxuyun və bundan sonra uşaqlarınızla birgə yazı masasının arxasında oturub-oturumağa özünüz qərar verin.

Ümumiyyətlə, sağirdə baxıb, onun ev tapşırıqlarını tekbaşına, ya da müəllimi ilə birgə etdiyini müəyyənləşdirmək olar. Öğər ana, yaxud nene evdədirse, onu masa arxasında oturdaq, ev tapşırığını etdirəcək, bir dərsi bir neçə dəfə izah edəcək... Nəticədə uşaq hər şeyi yaxşı, daha yaxşı edəcək.

Birincilərə kömək edin!

Psiyoloq və pedaqoqlar iddia edir ki, məhz ev tapşırıqlarının yerinə yetirilməsi nəinki məktəbdə öyrəndiyimiz bütün bilikləri möhkəmləndirir, eyni zamanda sağirdin təşkilatlaşmış, sistemli, öyrəndiklərinin strukturlaşdırmasına yardım edir. Buna görə de ev tapşırıqlarının həll edilməsində biz valideynlərin rolü olduqca böyük-

Valideynlərə qızıl kimi məsləhətlər, bilmədiyimiz nüanslar



dür. Uşağın yadda saxlaya bilmədiyi məlumatları ona bu və ya digər formada öyrətmək, yadın da qalması üçün yaddaş oyunlarını yerine yetirmək valideynlərin vəzifəsidir. Birinci sınıf uşaqlarının valideynləri anlamalıdır ki, uşaqlara verilən ev tapşırığı elə onlara verilən tapşırıqdır. 7 yaşlı uşaq məktəbdə öyrədiyən dərslerin çoxluğu ona uşaq kimi qalmağa imkan vermir. Ona nefəs almaq, fasılələr üçün imkan yaratmaq, eyni zamanda oynamaya da icazə vermek lazımdır.

Ibtidai siniflərdə uşaqların ev tapşırıqlarının yerinə yetirilməsi üçün 1.5 saatdan artıq vaxt lazım deyil. Və eyni zamanda dinamik fasılələri de unutma - hoppanmaq, qaćmaq, barmaqların gimnastikası... Dinamik fasila məqsədi ilə konstruktör, gəlincikləri oyunları da yad dan çıxarmaq olmaz. Uşaq bir dərsi yerinə yetirdi? 10 dəqiqəlik fasile etsin. Ve bu fasile za-

mani uşaq istədiyini etməyə imkan verin. Amma bu zaman kompüterlər oynamamaq və televizora baxmağı qadağan etmək lazımdır.

Necənci sınıf şagirdi dərsə na qədər vaxt ayırsın - mütəxəssis məsləhəti

4-5-ci siniflərdə ev tapşırığına 2 saatdan, 6-8-ci siniflərdə 2.5 saatdan, yuxarı siniflərdə isə 3.5 saatdan artıq ayırmalı lazımdır.

İstirahət etmək mütəqəddir. Ideal odur ki, məktəbdən sonra uşaq bir qədər gəzsin, sonra evə qayıdır narahətsiz, ardınca istirahət etsin və ancaq ondan sonra dərslərə başlasın.

Uşaq üçün en aktiv dönmə-saat 11-dən 13-e qədər, elektrik saat 16.00-dan 19.00-a qədər olan dönmədir. Nəzərə alanda ki, 5-ci dərs saat 13.00-13.30-da bitir, o zaman gəzinti, yemək və istirahətdən sonra saat 16.00-ya yaxın dərs

oxumağa başlamaq ən ideal variantdır.

Uşaq dərs oxumaq üçün yer hazırlayıın

Məktəblinin öz dərs masası olmalıdır. "Divanda oturub, dərslerimizi oxuyarıq" söhbətinin yiğisidir. Anası kələm doğrulan vaxt uşağın mətbəx masasının yanında riyaziyyat tapşırığı etməsinin heç bir mənası yoxdur. Onun daimi dərs oxuyacağı yer olmalıdır - dərs masası, stulu, şəkfi. Və etrafda onu dərsdən yayındıracaq nə varsa, hamisini əzaqlaşdırmaq vacibdir. Oyunçular, diskler, konstrukturalar... Bunların hamisini mane olanlar siyahısına daxil olmalıdır.

Bəs ardıcılılığı necə qurmalar?

- Dəslərin yerinə yetirilməsi prosesinə uşağın ən çox sevdiyi dərsdən başlayın. Uşağınız hansı dərsi daha tez və zövgəle edir, siyahida birinciliyi ona verin. "Mənədə hər şey alınır" deyə, həveslə dərs oxumağa başlayan uşaq daha qısa zamanda və uğurla işlərinin öhdəsindən gələ bilir.

- Öğər uşaq tapşırığın üzərində uzun müddət dayanır və onun öhdəsindən gəle bilmirsə, ona daha rahat yerinə yetirəcəyi tapşırıq verin. Bu, beynin gimnastikası üçün çox önemlidir.

- Yox, eger uşaq dərsə çox tez köklənib, tez də yorulursa, o halda en çətin bildiyiniz dərsdən başlayın. Çünkü maksimum enerji və dıqqət tələb edən tapşırıqları enerjili vaxtda etmək məsləhətdir.

- Şifahi və ya yazılı tapşırıqların hansından başlamağın heç bir önəmi yoxdur. Yəni, uşaq onçə qaydalari öyrənməli, ar-

dincə qaydalara uyğun olan yazılı tapşırıqları yerinə yetirməlidir. Yəni bu işin doğru olan qaydası belədir.

Mütəxəssislər həm də məsləhət görür ki, eger siz uşağının yorulduğunu görürsəsə, israrla yuxusunu qaçırb, dərslərinin davam etməsində direniş göstərməyin. Ən yaxşısı budur ki, ona dərsi özünüz oxuyun. Uşaq özünü pis hiss edir, ona dərslərində kömək edin. Yuxu vaxtına az, dərslərinin bitməsinə isə çox qalıbsa, bəzi yükleri paylaşmağa çalışın. Məsələn, o, riyaziyyat tapşırıqlarını edir, siz de ona rəsmən verilen kağızların kəsilməsi tapşırıqlarını edin.

Hamidan çok oxuyuruq, ya hamidan az?

Mütəxəssislər həm də məsləhət görür ki, eger siz uşağının yorulduğunu görürsəsə, israrla yuxusunu qaçırb, dərslərinin davam etməsində direniş göstərməyin. Ən yaxşısı budur ki, ona dərsi özünüz oxuyun. Uşaq özünü pis hiss edir, ona dərslərində kömək edin. Yuxu vaxtına az, dərslərinin bitməsinə isə çox qalıbsa, bəzi yükleri paylaşmağa çalışın. Məsələn, o, riyaziyyat tapşırıqlarını edir, siz de ona rəsmən verilen kağızların kəsilməsi tapşırıqlarını edin.

Müqayisə üçün sizə dünya məktəblərinəndəki dərs müddətini də təqdim edək. Məlum, biz yeni başlamışq və dərs ilinin uzunluğundan, tətillərin azlıqından şikayət edirik. Bəs dünyada vəziyyət necədir? Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11 həftə çekir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətil olur.

Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də (rəhbərlik) cəmi 5 gündür. İsvəçədə tədris ili iyun ortasından avqustun ortasına dekabrın başlayıb. Çünkü maksimum enerji və dıqqət tələb edən tapşırıqları enerjili vaxtda etmək məsləhətdir.

- Şifahi və ya yazılı tapşırıqların hansından başlamağın heç bir önəmi yoxdur. Yəni, uşaq onçə qaydalari öyrənməli, ar-

ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədər ənənəvi qış tətilidir.

Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qiş tətili isə cəmi 2 həftə olur. "Marta Break" adını daşıyan yaz tətili isə martın üçüncü bazar ertəsində başlayıb bir həftə sürür. Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrin sonundan yanvarın ilk ongünüyüne qədər davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qiş tətili və Pasxa bayramı da 1 həftəlik tətillərle müşayiət olunur.

Azərbaycanda isə il ərzində şagirdlər 3 ay 15 gün yay, Yeni il və Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir. Yeni ilde 4 ay. Bundan başqa, İngilterədə tədris ili 38 həftə davam edir. Yeni yaşıda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə de mütnəsibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır. İngilterədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.

Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standardlara görə, orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda orta təhsil 12 ildir. Almaniya, İsvəçə, İtalya və Çexiya 13, Hollandiya 14 ildir. 12 illik təhsilə kecidin tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətiller tətbiq oluna bilər.

□ Sevinc TELMANQIZI

Bütün məşhurlar Bakıda dəfn olunarsa - azərbaycanlıların qəbiristanlıq kompleksi

Vəfa Rəşidova: "Şan-söhrət bizim genetikamızda, xarakterimizdədir..."

Saz sənətinin ustası, aşiq Ədalət Nəsimov bugündə dənyasını dəyişdi. Onun ölümü aşiq mədəniyyəti üçün böyük itki kimi dəyərləndirildi.

Aşıq Ədalət Nəsimov "Qaytarma", "Baş saritel", "Ruhani", "Yaniq Kərəm" və başqa saz halalarının bənzərsiz ifaçısıdır. Bu na görə bəzən onu "Dədə Ədalət" də deyə çağırırlar. O, eməkdar incəsənət xadimi, prezident təqaüdücüsü idi. Son illərdə isə ağır xəstəlikdən əziyyət çekirdi. Hətta buna görə bir müddət Türkiyədə də müayinə və müalicə alıb. Lakin ağır xəstəlik və yaş öz sözünü dedi. Aşıq 14 sentyabrdə 78 yaşında Bakıda dünyasını dəyişdi.

Oğlu Hekayət Lətifovun "Yeni Müsavat" a verdiyi açıqlamasından belə məlum olmuşdu ki, yaxınları sənətkarın Bakıda dəfn olunmasını isteyib: "Dövlətə müraciət etmiş, cavab gözəyirk. Harada yer təyin olunsa, atamızı orada dəfn edəcəyik".



Lakin sonradan sənətçinin cənzası doğulduğu Qazax rayonuna aparılırlaraq Ağköyək qəbiristanlığında dəfn olundu. Bu məsələ ictimaiyyətdə müzakirələrə yol açdı. Əksəriyyət ustad sənətkarın Bakıda, Fəxri Xiyabanında dəfn olunmasına arzulayırlardı.

Rəsmi məlumatda görə, Bakıda cəmi 32 qəbiristanlıq var. Bunlar 1 və 2 sayılı Şəhidlər Xiyabanı, 1 və 2 sayılı Fəxri Xiyabanı, 1 və 2 sayılı Dağıştı, Keşlə, Hövşən, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Bilecəri, Əhməddi, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanaşda, Pirşağı, Sabunu, "Qurd qapısı" adı ilə məşhur olan məlumatlıdır. Yaponiyada ilə iki böyük tətil - martın sonundan aprelin əvvəline və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin

Bəs görəsən, məşhurların yaxınlarının onları Bakıda dəfn etdirmək istəyi şöhrətpərəstlikdən, yoxsa daxili kompleksdən irəli gelir?

Tanınmış psixoloq Vəfa Rəşidova mövzunu bu cür şərh etdi: "Həqiqətən bəzən görürük ki, xalq artisti olmayan sənətkarların da yaxınları onların Fəxri Xiyabanda və ya paytaxt Bakıda dəfn olunmasını istəyir. Əsində bu, onların daxilindəki komplekslərdən irəli gelir. Bəzən isə özlərinə təselli bilirlər ki, yaxınları populyar qəbiristanlıqlarda dəfn olunsun. Yəni burda əsas səbəb təselli və kompleksdən irəli gelir. Bildiyiniz kimi, əksər insanlar şan-söhrətə meylli olur. Bu, o qədər de yaxşı hal deyil. Lakin bu bizim genetikamızda, xarakterimizdə var. Təbii ki, şan-söhrəti sevən insanlar kompleksli olur və öz eqosunu tətbiq etmək üçün bu cür tətəlli ortaya çıxır. Deyə bilmərik ki, şəxs vətanını, öz doğulduğu yeri sevmir. Burada psixoloji vəziyyət de öz sözünü deyir. Şəxslər "ürəyində qalmışın deyə" mərhumu populyar yerdə dəfn etmək isteyir. Halbuki insan dünyasını dəyişdikdən sonra bunların bir önəmi olmur. Xarakterdən asılı olaraq azərbaycanlılar isə buna çox önem verir".

□ Xalidə GƏRAY



ÜSAVAT

Son səhifə

N 193 (6807) 20 sentyabr 2017



Hər dəfə güləndə yuxuya gedir

Ingiltərədə yaşayan 20 yaşlı gənc qadın beynindəki bir problemə görə hər dəfə güləndə bir anda yuxuya gedir. Nottingham şəhərində yaşayan Cessika Southall yer üzündəki çox az adamda görünən özelliklərə sahibdir. Bir uşaq anası olan qadın yaşılığı problemlərə görə harada gəldi yuxuya gedir.

Bəzənəse 13 saatlıq yuxu ona bəs eləmir. Southall deyir ki, qışlarını gərdiyi zaman anı olaraq yuxuya gedir. Southall ən çox qəhqəhə atarkən və cinsi münasibətə girdikdən sonra yuxuya gedir. Southallın vəziyyəti ailəsini və ərinə bəzən çox pis vəziyyətdə qoyur. 20 yaşındakı qadının bir körpəsi də var. Southall deyib ki, belə bir problemi olduğunu lisey illərində öyrənib. Həmin vaxt özünü daim yorğun hiss etdiyi və dərsdə yatmasının ardınca həkimə gedib və həşəyi öyrənib. Southall Cunior Santiago ilə sevgili olmağa başladığı ilk dönmədə bu durumu ona açıqlamağa çətinlik çəkdiyini deyib.

İlginc meyvə dietası - gündə 51 banan

Loni Jane Antoni adlı qadın meyvə dietasının köməyi ilə ariqladığı üçün internetdə məşhurlaşır. Bananlardan kokteyl hazırlayan, hər gün banan yeyən qız qısa müddətdə ariqlaşmış bacarıb. "Freelee the Banana Girl" adından istifadə edən Loni adlı qız kokteylə ananas və başqa meyvələr də əlavə edir.

Hər gün 51 banan yediyi videoları internetdə paylaşan Loni hər gün ən azı 10 banan yeməyi məsləhət görür. Avstraliya mediası qız haqqında yayılan məlumat-



ları dərc etdiyi üçün o, daha da məşhurlaşır. Ölkenin ən məşhur həkimləri qızı sərt

şəkildə tənqid edərək, bu yolla ariqlamağa çalışanlara xəberdarlıq ediblər.

Nişanlısı atdı deyə dünya turundə çıxdı

Tam zamanlı bir işdə insan qaynaqları departamentində çalışan Keti Kolins toyuna həftələr qalmış nişanlısı Tom Soutter tərəfindən atılıb. Yaşadıqlarına görə çox kədərlənən və xəyal qırıqlığına uğrayan gənc qadın öncə işindən çıxb. Ardınca evini və maşınıni satıb. Həyatında yeni bir başlangıç etməyə qərar verib. Odur ki, Cənubi Şərqi Asiyaya birtərəfli teyyarə biletli alıb. Dünya turuna çıxmağı planlaşdırıran Kolins səfəri zamanı nələr yaşadıǵını yaxınlarına xəbor vermək üçün bir bloq açıb. Daha sonra həyatının sevgisi Siddle ilə evləndi və uşaq dünyaya gəldi. Bu arada bloq yazılarından ibarət "Tənha Qəlbələr Səyahət Klubu" adını verdiyi kitablar seriyası ən çox satılan kitabların sırasına girdi. Toyuna həftələr qala atılan Keti deyir ki, bu, həyatı boyunca başına gələn ən yaxşı şey olub. "Yaxşı bir işim, şirin bir evim və rahat bir həyat tərzim vardı, amma həyatında macəra əskikdi. Dünyani gəzərək bu əskiyi aradan qaldırmaq istədim və bacardım".



Sənətçilərin beyni daha fərqlidir

Araşdırmaclar nəticəsində məlum olub ki, sənətçilərin beyni normal insanların beynindən xeyli fərqlənir. "NeuroImage" jurnalında yayımlanan araşdırmanın nəticələrinə görə, sənətçilərin beyin quruluşu başqa işlərlə məşğul olanlarla eyni deyil. Onların beyni doğusundan fərqli formalasdığı üçün müyyən yaşdan sonra sənətçi olmaq o qədər də asan olmur.

Sənətçilər beyin quruluşlarına və beyinlərinin funksiyalarına görə, daha həssas olurlar və onlar düşündükleri şeylləri daha yaxşı ifadə edə bilirlər. BBC-nin xəbərindən görə, təhsil və təbiye də insanların sənətçi olub-olmamalarına xüsusi təsir göstərir. Lakin təbiətin və ətraf-mühitin beyin quruluşuna təsir edib-etməməsi haqda konkret nəticə elde olunmuyub. Sənətçilərin dünyani digər insanlardan fərqli olaraq neçə xəyal etdikləri haqda da araştırma aparılıb. Məlum olub ki, rəssamların bu məsələ haqqında beyinlərində yaratdıqları tablo müsiqicilərdən və digər sahədə çalışan sənətçilərdən xeyli fərqlənir. Gələcəkdə sənətçi olmaq üçün təhsil alan tələbələrin beyin quruluşları da digərlərindən xeyli fərqlidir.

QOÇ - Ciddi fiziki işlərə və iş-güzər sövdələşmələrə həvəs göstərməyin. Əks təqdirdə gərginliklə üzləşəcəksiniz. Yaxşı olar ki, nahardan sonrak bütünlükə gəzinti və qonaqlıqlara həsr edəsiniz.

BUĞA - Qarşınızda böyük perspektivlər durur. Lakin situasiyaları real qiymətləndirməməyin ucbatından aktivlik göstərə bilmirsiniz. Hər xırda məsələyə görə əsəb-leşməyinizi əbəsdir!

ƏKİZLƏR - Ürəyiniz istəsə, bu təqvim maraqlı və füsunkar tərzdə başa vura biləcəksiniz. Büdcənizdə artım olduğu təqdirdə axşam səfərə çıxmaga dəyər. Axi sizin üçün darixanlar çoxdur!

XƏRÇƏNG - Şübə ilə yanışlığınız adamların məsləhətlərinə qulaq asmayıñ. Bütün qərarları yalnız özünüz verin. Saat 16-dan sonra maraqlı qonaqlıqlar yolunuñ gözləyir. Bündən imtina etməyin.

ŞİR - Müüm işlərinizin həllini həftəsonuna saxlayın. Onsuz da bu gün belə planlarınızın reallaşma ehtimalı azdır. Ulduzlar süstlüyünüzü nəzərə alıb istirahət etməyinizi məsləhət görür.

QIZ - Fəaliyyət göstərdiyiniz idarə və ya müəssisələrdə xırda narazılıqla üzləşsəniz də bu, öteri xarakter daşıyacaq. Əslində Götü qübbəsi şəxsi işlərinzdə böyük dönüş olacağınızı bildirir.

TƏRƏZİ - Nahar ərefəsində Ay bürcünüzə daxil olsa da, ətrafinizdə olan insanlarla birlikdə özünüzü gümrəh hiss edəcəksiniz. Sevgi münasibətlərində kobudluğu aradan qaldırın. Müqəddəs yerlərə gedin.

ƏQRƏB - Əsas diqqəti fəaliyyətə yönəltəniz, günün ümumi mənzərəsində razı qalacaqsınız. Danışçıqları ciddi və məsuliyyətini dərk edən adamlarla aparın. Təmahkarlığa meyl etməyin!

OXATAN - Təxminən saat 14-e qədər ümumi əhvaliniz aşağı seviyyədə ola bilər. Buna görə məyus olmağa dəyməz. Çünkü sonrakı müddətdə ciddi problemləriniz olmayacaq. Qazanmaq ehtimalınız da var.

ÖĞLAQ - Pulla bağlı bütün planlarınızı təxirə salın. Çünkü astroloji göstəricilər bu təqvimdə maliyyə uğursuzluqlarından xəbər verir. Həmkarlarınızla əsəbi davranışa meyl etməyin.

SUTÖKƏN - Ətrafinizdə baş verən hadisələr o qədər də ürəyinizcə deyil. Bu, daxilən siz sıxşa da, çıxış yolu tapa bilmirsiniz. Odur ki, ulduzlar gəzintiyə və ya səfərə çıxmığınızı tövsiyə edir.

BALIQLAR - Ulduzların düzümü şəxsi büdcənizdə bir qədər artım olacağından xəbər verir. Odur ki, əsas enerjinizi məhz deyilən istiqamətdə nizamlamalısınız. Gözənləməz təkliflərə eməl etməyin.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

75 illik evli cütlük 5 saat fərqlə dünyasını dəyişdi

Ilkinç Dünya müharibəsi zamanı aşiq olaraq evlənən Kanadadakı bir qazıl ile ingilis qadın 75 illik evlilikdən sonra beş saat fasilə ilə dünyalarını dəyişiblər. 95 yaşlı Core və 94 yaşlı hayat yoldaşı Cean Spear 1941-ci ildə İngiltərənin paytaxtı Londondakı bir rəqs salonunda tanış olmuşdular. Yerli qəzet "Ottawa Citizen"ın xəbərinə görə, Kanadanın paytaxtı Ottavadakı bir xəstəxanaya soyuqdəymə diaqnozu ilə çatdırılan Cean Spear cümlə gecəsi dünyasını dəyişdi. Eyni xəstəxanada olan Core həyat yoldaşının ölümündən 5 saat sonra, səhər saatlarında ədəbi yuxuya getdi. Cütlük tanışlıqlarından bir il sonra evləndi. Cean Spear əsərə hayat yoldaşının yanına, Kanadaya getdi və burda həyatlarını davam etdirdilər.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisenziya N: B 114
SAYI: 5.100